

1. Məhsulun reallaşdırılması ilə bağlı riskdir -

- √ kommersiya riski
- faiz riski
- investisiya riski
- maliyyə riski
- istehsal riski

2. Riskin şüurlu olaraq investorun üzərində saxlanması nədir?

- √ riskin saxlanması
- diversifikasiya
- limitləşdirmə
- riskin ötürülməsi
- riskdən kənarlaşma

3. Qeyri-müəyyənliyin ekzogen amilidir -

- √ inkişafın regional və sahəvi xüsusiyyətləri
- kapital qoyuluşunun azalması
- möhtəkirlik
- inflyasiya
- əsas istehsal fondlarının köhnəlməsi

4. Riskin endogen amilləri formalaşdırır -

- √ müəssisənin fəaliyyətinin mikromühitini;
- iqtisadiyyatın dövlət tənzimlənməsi;
- müəssisələrarası münasibət ;
- ölkədə siyasi vəziyyəti;
- müəssisənin fəaliyyətinin makromühitini;

5. Gəlirlilik nə qədər yüksəkdirsə bir qayda olaraq –

- kommersiya riski bir o qədər yüksəkdir
- bütün variantlar doğrudur
- √ əməliyyat riski yüksəkdir
- əməliyyat riski aşağıdır
- gəlirliliklə riskin heç bir əlaqəsi yoxdur

6. İtkilərin yaranması və mənfəətin əldə olunmaması ehtimalı-

- √ riskdir
- qeyri peşəkarlıqdır
- tədiyyə qabiliyyətli olmamaqdır
- müflisləşmədir
- sadalananların hamısı

7. Aşağı investisiya riski amilləri hansı aid deyil?

- √ Borclar problemi
- Xarici investitorlara münasibət
- Dövlətin idarəetmədə iştirakı
- Qiymətlərin tənzimlənməsi
- Kapital və ticarət məhdudluğu

8. Yüksək investisiya riski amilləri hansı aid deyil?

- Borclar problemi
- Milli valyuta məzənnəsi
- ✓ Dövlətin idarəetmədə iştirakı
- Milli şərtlər üçün üstünlüklər
- Inflyasiyanın səviyyəsi

9. Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr üçün investisiya riski amillərinə hansı aid deyil?

- Milli valyuta məzənnəsi
- Borclar problemi
- Milli şərtlər üçün üstünlüklər
- Qiymətlərin tənzimlənməsi
- ✓ Pul axınlarının diskontlaşdırılması

10. Diskontlaşdırmanın bütün gedişi üçün nə rəhbər tutulur ?

- ✓ diskont dərəcəsinin hesablanması və əsaslandırılması, hesablamaların ölkə realıqlarına uyğunlaşdırılması
- diskont dərəcəsinin əsaslandırılması
- diskont dərəcəsinin hesablanması
- hamısı səhvdir
- hesablamaların ölkə realıqlarına uyğunlaşdırılması

11. Maliyyə axınlarının diskontlaşdırılması hansı mərhələlərə aparılmalıdır ?

- ✓ hamısı düzdür
- diskontlaşdırma dövrünün seçilməsi və əsaslandırılması,
- xalis cari dəyərin hesablanmasıdır.
- diskont dərəcələrinin hesablanması və əsaslandırılması
- seçilmiş dövrə görə maliyyə axınları göstəricilərinin hesablanması və əsaslandırılması

12. Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr üçün investisiya riski amilləri hansılar aiddir?

- Borclar problemi
- Milli valyuta məzənnəsi
- ✓ hamısı düzdür
- Qiymətlərin tənzimlənməsi
- Milli şərtlər üçün üstünlüklər

13. MMŞ-də daha çox tətbiq olunan risk amillərinin hansılardır?

- ✓ hamısı düzdür
- iqtisadi
- maliyyə
- təsərrüfat
- siyasi

14. Risk göstəricilərinə hansılar aiddir?

- ✓ hamısı düzdür
- ümumi iqtisadi vəziyyətin dəyişməsinin təsiri daxildir.
- sahəvi risklər,
- inkişaf meyillərinin təhlili və maliyyə əmsallarının müqayisəli təhlili,
- maliyyə riskləri

15. KQQM düsturu üzrə diskont dərəcəsinin hesablanması zamanı aşağıdakılardan hansından istifadə olunur?

- KQQM üçün diskont dərəcəsinə hesablamaq
- riskin əlavə amillərini nəzərə almaq lazımdır.
- ✓ hamısı düzdür
- riskdən təmizlənmiş gəlir normasını (R_f), β əmsalını,

- bazar mükafatını (Rm - Rf) müəyyən etmək,

16. Müəssisənin maliyyə vəziyyətinə əsaslı təsir göstərən amillər hansılardır?

- maliyyə riski, likvidlik göstəriciləri,
- borcların və öhdəliklərin kəmiyyəti iqtisadi fəaliyyətə təsir göstərir.
- ✓ hamısı düzdür
- gəlirlərin və xərclərin səviyyəsi,
- bazarda rəqabət, idarəetmə səriştəsi,

17. Sistemli risk KQQM-nin β əmsalı ilə ölçülür və aşağıdakılardan hansılar ona aiddir?

- inflyasiya, dövlət siyasətində dəyişiklik kimi makroiqtisadi
- siyasi səbəblərə əsasən əmələ gələn kənarlaşmalarla bağlıdır
- ✓ hamısı düzdür
- qiymətləndirmə üzrə biliklər biri-biri ilə üzvü əlaqəli olduğu kimi
- qiymətli kağızlar bazarında uçot dərəcəsi

18. Dinamik risk nədir?

- ✓ dinamik risk torpaqdan istifadə sistemində və obyektin xarici əlaqələrində dəyişikliklərlə bağlıdır
- hamısı səhvdir
- gəlir gətirən konkret mülkiyyətin dəyəri bazarda mövcud olan iqtisadi və institusional şəraitlə bağlı ola bilər
- qiymətləndirmə obyektinə bağlı, müqayisəli obyektlərə aid olmayan riskdir
- hesablanması və sığorta təşkilatlarının üzərinə keçirilməsi mümkün olan riskdir

19. Statik risk nədir?

- ✓ hesablanması və sığorta təşkilatlarının üzərinə keçirilməsi mümkün olan riskdir
- qiymətləndirmə obyektinə bağlı, müqayisəli obyektlərə aid olmayan riskdir
- Hamısı səhvdir
- dinamik risk torpaqdan istifadə sistemində və obyektin xarici əlaqələrində dəyişikliklərlə bağlıdır.
- gəlir gətirən konkret mülkiyyətin dəyəri bazarda mövcud olan iqtisadi və institusional şəraitlə bağlı ola bilər

20. Qeyri-mütəmadi risk nədir?

- ✓ Qiymətləndirmə obyektinə bağlı, müqayisəli obyektlərə aid olmayan riskdir
- Hamısı səhvdir
- Dinamik risk torpaqdan istifadə sistemində və obyektin xarici əlaqələrində dəyişikliklərlə bağlıdır.
- Hesablanması və sığorta təşkilatlarının üzərinə keçirilməsi mümkün olan riskdir
- Gəlir gətirən konkret mülkiyyətin dəyəri bazarda mövcud olan iqtisadi və institusional şəraitlə bağlı ola bilər

21. Mütəmadi risklər nədir?

- ✓ Gəlir gətirən konkret mülkiyyətin dəyəri bazarda mövcud olan iqtisadi və institusional şəraitlə bağlı ola bilər.
- Hamısı səhvdir
- Dinamik risk torpaqdan istifadə sistemində və obyektin xarici əlaqələrində dəyişikliklərlə bağlıdır.
- Hesablanması və sığorta təşkilatlarının üzərinə keçirilməsi mümkün olan riskdir
- Qiymətləndirmə obyektinə bağlı, müqayisəli obyektlərə aid olmayan riskdir

22. Qeyri-müəyyənlik şəraitində layihənin dayanıqlığının və səmərəliliyinin qiymətləndirilməsində aşağıdakı metoddan istifadə olunur –

- zərərsizlik səviyyəsinin hesablanması
- daxili gəlir normasının iriləşdirilmiş qiymətləndirilməsi
- ✓ qeyri-müəyyənliyin kəmiyyət göstəricilərinin uçotu ilə layihənin göstərilən səmərəsinin qiymətləndirilməsi
- dayanıqlığın iriləşdirilmiş qiymətləndirilməsi
- pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi və qiymət səviyyəsinin yüksəlməsi

23. Risk göstəricini seçin –

- √ zərərsizlik nöqtəsinin hesablanması əsasını təşkil etdiyi təhlükəsizlik diapozonunun səviyyəsi
- bütün variantlar doğrudur
- portfel riskinə görə mükafatı müəyyən edən əmsal
- bazar tələbinə uyğun satış həcmi
- güclərdən istifadə əmsalı

24. Risk dərəcəsinin aşağı salınması təmin olunmur –

- √ güc ehtiyatlarının mövcudluğu
- mənfi nəticələrə gətirən şəraitin yaranması ehtimalıdır
- gözlənilməz xərclər halında vəsaitlərin ehtiyatlaşdırılması
- sığorta
- layihənin layihə iştirakçıları arasında bölgüsü

25. Risk nədir?

- pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi və qiymət səviyyəsinin yüksəlməsi
- portfel riskinə görə mükafatı müəyyən edən əmsal
- √ mənfi nəticələrə gətirən şəraitin yaranması ehtimalıdır
- sosial-iqtisadi mühitdə gərginliyin monetar yolla nizamlanması prosesi
- investisiya xərclərinin gəlirliliyinin aşağı səviyyəsi

26. Hansı portfel səmərəlidir?

- mövcud kəmiyyət üçün maksimum gəlirlilik riskinə malik olan
- minimal risk və maksimum gəlirliyə malik olan
- riskli və risksiz investisiyaların reallaşdırılması ilə bağlı olan
- mövcud kəmiyyət üçün minimum gəlirlilik riskinə malik olan
- √ “mövcud kəmiyyət üçün maksimum gəlirlilik riskinə malik olan” və minimal risk və maksimum gəlirliyə malik olan

27. Martovitsa portfel nəzəriyyəsinə görə investisiya qərarlarının səmərəliliyinin qiymətləndirilməsi meyarları hansılardır?

- risk dərəcəsi və inflasiyanın sürəti
- riskin azalması və gəlirliliyin standart kənarlaşması
- √ gözlənilən gəlirlilik və aktivlər portfelinin diversifikasiyası dərəcəsi
- gözlənilən gəlirlilik və portfelin ölçüsü
- gözlənilən gəlirlilik və gəlirliliyin standar kənarlaşması

28. Riskin diversifikasiyası nədir?

- √ müxtəlif maliyyə aktivlərinin bir investisiya portfelində birləşdirilməsi hesabına riskin azalması
- riskin qiymətləndirilməsi proseduru
- əlavə zəmanətlərin verilməsi ilə riskin azalması
- investisiyalaşdırma miqyasının artması ilə riskin yüksəlməsi
- obyektiv amillər nəticəsində riskin yüksəlməsi

29. Regionun investisiya riski nə ilə müəyyən edilir?

- √ investisiyanın yaxud ona görə gəlirin itirilməsi ehtimalı ilə
- investisiya bazarının aktivlik dərəcəsi ilə
- investisiya bazarının inkişafı ilə
- özəlləşdirmə proseslərinin inkişaf dərəcəsi ilə
- ölkədə hüquqi tənzimləmənin səviyyəsi

30. Investisiya risklərinin yaranması mənbəyidir -

- istehsalın azalması
- istehsalın artması
- faiz dərəcələrinin azalması
- √ pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi

- mübadilə məzənnəsinin tərəddüdləri

31. Riskin aşağı salınması metodlarına aiddir -

- limitləşdirmə
- özünüsüğortalama
- diversifikasiya
- riskdən kənarlaşmaq
- ✓ sadalananların hamısı

32. Risk – menecmentin obyektlərinə aiddir -

- ✓ riskli kapital qoyuluşları
- istehsal resursları
- idarəetmə prosesinin texnologiyası
- maliyyə resursları
- bütün variantlar doğrudur

33. Risk – menecment -

- ✓ riskin idarə olunması sistemidir
- riskin qiymətləndirilməsi sistemidir
- heç bir variant doğru deyil
- bütün cavablar doğrudur
- konkret şəraitdə yaşamaq konsepsiyasıdır

34. Diversifikasiya səbəb olur -

- sistematik risklərin artmasına
- sistematik risklərin azalmasına
- ✓ qeyri-sistematik risklərin azalmasına
- qeyri-sistematik risklərin ortalaşmasına
- qeyri-sistematik risklərin artmasına

35. Hansı halda diversifikasiya portfelin ümumi riskinin daha aşağı salınmasına imkan verir

- ✓ qiymətli kağızların gəlirliliyi mənfi korelyasiya olunmuşdursa
- heç bir variant doğru deyil
- qiymətli kağızların gəlirliliyi sabit kəmiyyətlərlə ifadə olunursa
- qiymətli kağızların gəlirliliyi sərbəst təsadüfi kəmiyyətlərlə ifadə olunursa
- qiymətli kağızların gəlirliliyi müsbət korelyasiya olunmuşdursa

36. Aşağıdakılardan hansı gəlirlilik vahidinə düşən riski ölçməyə imkan verir?

- ✓ variasiya əmsalı
- sadalananların hamısı
- diversifikasiya əmsalı
- gəlirliliyin orta kvadratik kənarlaşması
- dispersiya

37. Təsadüfi kəmiyyətin ehtimallarının bölüşdürülməsi mərkəzidir -

- diversifikasiya əmsalı
- dispersiya əmsalı
- ✓ təsadüfi kəmiyyətin riyazi gözləməsi
- gəlirliliyin orta kvadratik kənarlaşması
- variasiya əmsalı

38. Qeyri – sistematik investisiya riskidir -

- kommersiya
- istehsal riski
- √ likvidlik riski
- bazar qiymətlərinin düşməsi riski
- inflyasiya riski

39. Riskin qiymətləndirilməsinin mütəxəssislərin sorğusuna sadalanan metodudur -

- hesablama – analitik
- dinamik
- √ ekspert
- ierarxik
- statistik

40. Kredit riskinin aşağı salınması metodudur -

- √ müxtəlif valyutalarda kreditlərin alınması
- diversifikasiya
- sığortalama
- müəssisənin tədiyyə qabiliyyətinin müntəzəm qiymətləndirilməsi
- vergilərdən yayınma

41. Faiz riski -

- √ kreditin dəyərinin artması ilə bağlı itki təhlükəsidir
- müəssisə tərəfindən əsas borcun və faizin ödənilməməsi təhlükəsidir
- bütün variantlar doğrudur
- kreditin dəyərinin azalması ilə bağlı riskdir
- valyuta məzənnəsinin dəyişməsi təhlükəsidir

42. Həm müsbət və həm də mənfi nəticələrin alınması imkanları verən riskdir –

- √ möhtəkirlik riski
- təsadüfi risk
- sistemə risk
- sadə risk
- xalis risk

43. Maliyyə riski yaranır -

- √ banklarla müəssisələr arasındakı münasibətlərdə
- sadalananların heç birində
- məhsul satışı prosesində
- xammal və materialların tədarükü prosesində.
- istehsal fəaliyyəti prosesində

44. Hansı layihələr sinerjetik layihələr adlanır?

- √ bir layihənin qəbulu digərinin rentabelliğini artırırsa
- eyni məqsəd üçün nəzərdə tutulan iki layihə
- bir layihənin rentabelliği digərinin qəbulu zamanı azalır, lakin tam itirilmirsə
- bir layihənin qəbulu və ondan imtina digərin rentabelliğində öz əksini tapmırsa
- bir layihənin qəbulu digərini rentabəlsiz edirsə

45. Hansı layihələr əvəzedici layihələrdir?

- √ bir layihənin rentabelliği digərinin qəbulu zamanı azalır, lakin tam itirilmirsə
- eyni məqsəd üçün nəzərdə tutulan iki layihə
- bir layihənin qəbulu digərinin rentabelliğini artırırsa
- bir layihənin qəbulu digərini rentabəlsiz edirsə

- bir layihənin qəbulu və ondan imtina digərin rentabelliyində öz əksini tapmırsa

46. Hansı layihələr müstəqil layihələrdir?

- ✓ bir layihənin qəbulu və ondan imtina digərin rentabelliyində öz əksini tapmırsa
- rentabelliyin artımı xərc və gəlirlərdə öz əksini tapan layihələr
- bir layihənin qəbulu digərini rentabellsiz edirsə
- bir layihənin qəbulu digərinin rentabelliyini azaldırsa
- eyni məqsəd üçün nəzərdə tutulan iki layihə

47. Hansı layihələr alternativ layihələr adlanır?

- ✓ bir layihənin qəbulu digərini rentabellsiz edirsə
- eyni məqsəd üçün nəzərdə tutulan iki layihə
- bir layihənin qəbulu digərinin rentabelliyini artırır
- bir layihənin qəbulu digərinin rentabelliyini azaldırsa
- bir layihənin qəbulu və ondan imtina digərin rentabelliyində öz əksini tapmırsa

48. Qarşılıqlı əlaqələrinə görə layihənin tipi deyil –

- sinergetik
- əvəzedici
- ✓ tamamlayıcı
- alternativ
- müstəqil

49. Layihənin həyat tsikli fazası deyil –

- ✓ likvid
- investisiya
- istismar
- investisiyaqabağı
- doğru variant yoxdur

50. Portfel investisiyaları nədir?

- ✓ müəssisələrin layihələri qrupuna qoyulan kapital
- müəssisənin səhmdar kapitalının 10%-indən azını təşkil edən investisiyalar
- istehsalın genişləndirilməsinə investisiyalar
- qiymətli kağızların alışına yönəldilən investisiyalar
- layihələri portfeldə gəzdirilən investisiyalar

51. İntestisiya fəaliyyəti obyektlərinin istifadəçiləri ola bilməz

- beynəlxalq təşkilatlar
- fiziki və hüquqi şəxslər
- ✓ kreditorlar
- dövlət və bələdiyyə orqanları
- investolar

52. Resurs qoyuluşu və mənfəətin əldə olunması prosesləri necə olmalıdır?

- bütün variantlar doğrudur
- interval
- diskret
- ardıcıl
- ✓ paralel

53. İntestisiyanın həcmində nə təsir göstərir

- ✓ göstərilən xalis mənfəət norması
- inflyasiyanı nəzərdə tutulan səviyyəsi
- faiz dərəcəsi nəzərdə tutulan həcmi
- xüsusi kapitalın nəzərdə tutulan həcmi
- bora kapitalının gözlənilən həcmi

54. Aşağıdakılardan hansı “kommersiya fəaliyyəti” anlayışının mahiyyətini tam əks etdirir?

- ✓ əsasən mənfəətin əldə olunmasında yönəldilən fəaliyyət
- resursların əmtəələrə çevrilməsinə yönəldilən fəaliyyət
- bütün variantlar doğrudur
- sərbəst bazar subyektlərinin mənfəətin əldə olunmasına
- məhsul buraxılışının artırılmasına yönəldilən fəaliyyət

55. Daşınmaz əmlak bazarında risklərin yaranma mənbəyi hansıdır?

- aşınma, köhnəlmə və dağılma
- sadalananların heç biri
- ✓ sadalananların hamısı
- obyektin yerləşdiyi ərazi
- kreditlərin verilməsi şərtləri

56. Sistemik risklər hansı amillərlə müəyyən edilir?

- ✓ sadalananların hamısı
- kapital bazarında faiz dərəcələrinin dəyişməsi
- daşınmaz əmlak bazarında rəqabət səviyyəsinin dəyişməsi
- vergi qanunvericiliyinin qeyri-sabitliyi
- aktivlərin aşağı likvidliyi

57. Daşınmaz əmlak bazarına xas olan riskləri hansı qruplara bölmək olar?

- ✓ sadalananların hamısı
- sadalananların heç biri
- təsadüfi risklər
- qeyri-sistemik risklər
- sistemik risklər

58. İnvestisiya fəaliyyətinin riski dedikdə başa düşülür

- bütün variantlar doğrudur
- bütün variantlar yanlışdır
- ✓ layihə iştirakçıları üçün mənfəət nəticələri yaradan şəraitin yaranması imkanları
- investisiya layihəsinin pul axınlarının strukturunun elə təminatı nəzərdə tutulur ki, burada hesabatın hər bir dövründə işlərin davamı üçün kifayət qədər pul olsun
- qeyri-müəyyənlik şəraitində maliyyə borclarının silinməsi imkanları

59. Qeyri-müəyyənlik nədir?

- investisiya layihələrinin reallaşması və yeri barədə informasiyaların qeyri-səhih olması
- layihənin maliyyə mənbələri haqqında informasiyaların dəqiq və qeyri-səhih olmaması
- ✓ hesabat dövründə istifadə edilən investisiya, layihələrinin reallaşmasının daxili və xarici şərtləri haqqında informasiyaların dəqiq və qeyri-səhih olmaması
- cari aktivləri reallaşdırmalara cari qısa müddətli öhdəlikləri vaxtında yerinə yetirmək qabiliyyəti
- layihəyə görə real pul vəsaitlərinin daxil olması və çıxışı

60. İnflyasiya nədir?

- risklərin kəmiyyət təhlilinin istiqamətlərindən biri
- dayıqlığın iriləşdirilmiş qiymətləndirilməsi

- ✓ qiymətlərin ümumi səviyyəsinin yüksəlməsi və pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi
- portfel riskinə görə mükafatı müəyyən edən əmsal
- qeyri-müəyyənliklə xarakterizə olunan şəraiti əks etdirən dioqram

61. Həssaslığın təhlili nədir?

- ✓ ayrı-ayrı parametrlərin layihənin yekun göstəricilərinə təsirinin ölçülməsi ilə bağlı risklərin qiymətləndirilməsi metodu
- həssaslığın təhlili metodunun növü
- risklərin kəmiyyət təhlilinin istiqamətlərindən biri
- qeyri-müəyyənliklə xarakterizə olunan şəraiti əks etdirən dioqram
- layihənin səmərəsizliyinə gətirən göstəricilər hesablanması metodu

62. İnvestisiyanın sığortalanması nədir?

- ✓ investisiyalaşdırma zamanı risklərin idarə olunması metodlarından biri
- risklərin kəmiyyət təhlilinin istiqamətlərindən biri
- pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi və qiymət səviyyəsinin yüksəlməsi
- qeyri-müəyyənliyin kəmiyyət göstəricilərinin uçotu ilə layihənin göstərilən səmərəsinin qiymətləndirilməsi
- həssaslığın təhlili metodunun növü

63. Layihənin dayanıqlığı şərtidir?

- ✓ hesablama dövrünün hər bir addımında pul axınının məcmu saldosunun müsbət olması
- zərərsizlik səviyyəsinin hesablanması
- dayanıqlığın iriləşdirilmiş qiymətləndirilməsi
- sığorta ehtiyatlarının olması
- maliyyə resurslarının qənaətbəxş kəmiyyəti

64. Hansı risk katastrofiklidir

- ✓ kapitalın itkisi riski
- sahibkarın müflisləşməsi riski
- inflyasiyanın artması riski
- satış bazarının itkisi riski
- mənfəətin itkisi riski

65. İnvestisiya layihəsinin ödəmə müddəti necə müəyyən edilir?

- ✓ xərclərin effektiv bölünməsi ilə
- investisiyanın ödənilməsinin daxili norması ilə
- investisiyanın rentabelliği əsasında
- investisiya qouluşlarının və digər xərclərin məcmu nəticələrlə müqayisəsi əsasında
- bütün variantlar doğrudur

66. İnvestisiyanın ödəmə müddətinin hesablanması metodu

- ✓ ilkin investisiyaların ödənilməsi üçün lazım gələn müddəti müəyyən edir
- pul daxilolmalarının investisiyanın məbləğinə bərabərləşməsi vəziyyətini müəyyən edir
- diskontlaşdırma əmsalının son hədd kəmiyyətini ($NPV = 0$ olduğu hal) müəyyən edir
- xalis cari dəyərin (NOV) və investisiyaların rentabelliğinin hesablanması kompleks metodudur
- bu gün investisiyalaşdırılan vəsaitlərin gələcək dəyərini müəyyən edir

67. Daxili mənfəət norması göstəricisi əsasında layihənin reallaşdırılmasının məqsədəuyğunluğu barədə nəticə çıxarmaq olarmı?

- Müstəsna hallarda
- Bu layihənin sahəvi mənsubiyyətindən asılıdır
- ✓ Xeyr
- Bəli
- Həmişə yox

68. Daxili gəlir normasının hesablanması metodu –
- investisiyanın ödənilməsinin daxili normasını müəyyən edir
 - bu gün investisiyalaşdırılma vəsaitlərin gələcək dəyərini hesablamağa imkan verir
 - xalis cari dəyərin (NOV) və investisiyaların rentabelliyyəsinin hesablanması kompleks metodudur
 - daxili gəlir normasını qoyuluşların standart kimi seçilən ödənilməsi dərəcəsi ilə müqayisə edir
 - ✓ diskontlaşdırma əmsalının son hədd kəmiyyətini ($NPV = 0$ olduğu hal) müəyyən edir

69. Müxtəlif müddətli pul axınlarının diskontlaşdırılması nə deməkdir?

- ✓ onların müqayisəli şəkllə və vaxt anına gətirilməsi
- real və nominal pul gəlirlərinin müqayisəsi
- onların artırılması imkanlarının müəyyən edilməsi
- diskontlaşdırma əmsalının hesablanması
- doğru variant yoxdur

70. Əgər $XDG = 0$ olarsa layihə reallaşdırma üçün qəbul oluna bilməz?

- ✓ layihəyə investisiya qoyuluşu məqsədəuyğun deyil.
- Hə
- Doğru variant yoxdur
- layihə tamamlanmalıdır
- yox

71. Gəlir normasının hansı kəmiyyətində xalis gəlir xalis diskontlaşdırılmış gəlirə bərabər ola bilər?

- $E > 1$
- $E < 1$
- $E = 0$
- ✓ $E = 1$
- $E = DGN$

72. Gəlirlilik indeksi (I_g) nə zaman investor üçün məqbuldur?

- bütün variantlar doğrudur
- $I_g = DGN$
- $I_g = 1$
- $I_g < 1$
- ✓ $I_g > 1$

73. Daxili gəlir normasının (DGN) səviyyəsi nə zaman investor üçün məqbuldur?

- ✓ $DGN \geq E$
- $DGN = 0$
- $DGN < 0$
- bütün variantlar doğrudur
- $DGN \geq 1$

74. Xalis diskontlaşdırılmış gəlirin (XDG) səviyyəsi nə zaman investor üçün məqbuldur ?

- ✓ $XDG \geq 0$
- $XDG = 0$
- XDG müəyyən olunmuş normativə uyğun olan zaman.
- bütün variantlar doğrudur
- $XDG < 0$

75. Investor üçün real və nominal gəlir normaları nə vaxt bərabər olur?

- ✓ inflyasiya sürəti sıfıra bərabər olan zaman
- riskə görə mükafat uçota alınmadığı halda

- gəlirlilik indeksi sifra bərabər olan zaman
- bütün variantlar doğrudur
- variantlar üzrə gəlir normaları fərqlənən zaman

76. Investor üçün məqbul gəlir normasına nə daxil edilməlidir?

- √ avans kapitalı vahidinə düşən minimum risksiz gəliri və inflyasiyaya görə kompensasiyanı.
- kreditlərə görə faiz dərəcələrini
- risk dərəcəsinə görə mükafatın məbləğini
- bütün variantlar doğrudur
- avans kapitalı vahidinə düşən minimum risksiz gəliri

77. Müxtəlif müddətli pul axınlarını hansı metodla müqayisəli şəkllə gətirmək olar?

- √ diskontlaşdırma
- korrelyasiya
- özünümaliyyələşdirmə
- bütün variantlar doğrudur
- differensiallaşdırma

78. Gəlir normasının əsaslandırılması metodu hansıdır?

- √ konseptual və metodiki
- dinamik
- qrafik təsvir
- marjinal mənfəət
- dialektik

79. Alternativ layihələrdən hansına üstünlük verilir?

- √ daha yüksək xalis diskontlaşdırılmış gəlir səviyyəsinə malik olan layihəyə
- daxili gəlir nomrası vahiddən kiçik olan layihəyə
- ödəmə müddəti yüksək olan layihəyə
- gəlirlilik indeksi vahiddən kiçik olan layihəyə
- daha aşağı xalis gəlir səviyyəsinə malik olan

80. Əgər daxili gəlir norması seçilmiş gəlir normasından yüksəkdirsə (yanlış variantı göstərin) -

- √ layihəyə investisiya qoyuluşu məqsədəuyğun deyil
- layihəni səmərəli hesab etmək olar
- layihə investor üçün məqbuldur
- bütün variantlar doğrudur
- layihənin reallaşdırılması tövsiyyə oluna bilər

81. Daxili gəlir normasının məqbul həddi necə müəyyən edilir?

- √ onun seçilmiş gəlir norması ilə müqayisəsi əsasında
- birdəfəlik xərclərin uçotu ilə
- diskontlaşdırılmış gəlirlərin və xərclərin kəmiyyətinin müəyyən edilməsi ilə
- bütün variantlar doğrudur
- gətirilən gəlirlərin izlənməsi ilə

82. Daxili gəlir norması necə müəyyən edilir?

- √ bütün variantlar doğrudur
- gətirilmiş gəlirlərin kəmiyyəti əsasında
- investorun tələb və şərtlərindən asılı olmayaraq
- investisiyanın həcmindən asılı olmayaraq
- istehsalın həcmindən asılı olmayaraq

83. Investor üçün gəlir norması və layihə üzrə daxili gəlir norması -
- √ bütün variantlar doğrudur
 - gəlirlərin kapitallaşdırılması səviyyəsini xarakterizə edirlər
 - xərc və nəticələrin nisbətləri əsasında formalaşırlar
 - layihənin daxili xassələri əsasında formalaşırlar
 - oxşardır
84. Daxili gəlir norması nəyi xarakterizə edir?
- √ investisiyaların gəlirliliyi səviyyəsini
 - investisiya qoyuluşlarının kəmiyyətini
 - investisiya qoyuluşlarının ödəmə müddətini
 - bütün variantlar doğrudur
 - real cari xərclərin gəlirliliyini
85. Əgər gəlirlilik indeksi vahiddən kiçikdirsə, onda -
- √ layihə səmərəsizdir
 - xalis diskontlaşdırılmış gəlir müsbətdir
 - layihə investor üçün məqbuldur
 - bütün variantlar doğrudur
 - layihə səmərəlidir
86. Diskontlaşdırılmış investisiyaların gəlirliliyi indeksi nədir?
- √ vahid vaxt anına gətirilmiş gəlirlərin investisiya xərclərinə nisbəti
 - real cari xərclərin xalis diskontlaşdırılmış gəlirə nisbəti
 - xalis investisiya gəlirinin diskontlaşdırma əmsalına nisbəti
 - real pul axınlarının diskontlaşdırma əmsalına görə törəməsi
 - investisiya xərclərinin gəlirlərə nisbəti
87. Layihəyə qoyulan xərclərdən asılı olaraq aşağıdakılardan hansını müəyyən etmək olmaz?
- √ kapital artımının gəlirliliyi indeksi
 - bütün xərclərin gəlirliliyi indeksi
 - diskontlaşdırılmış investisiyaların gəlirliliyi indeksi
 - real cari xərclərin gəlirliliyi indeksi
 - investisiya gəliri indeksi
88. Layihəyə qoyulmuş xərclərə görə nisbi uduşu və xarakterizə edir?
- √ gəlirlilik indeksləri
 - qiymət indeksləri
 - səmərəlilik indeksləri
 - bütün variantlar doğrudur
 - diskontlaşdırma indeksləri
89. Yanlış variantı göstərin. Ödəmə müddəti göstəricisi
- Səmərəlilik haqqında təsəvvürləri təhrif edir.
 - √ xalis gəlirin kəmiyyətini xarakterizə edir.
 - ikinci dərəcəli göstəricidir
 - doğru variant yoxdur
 - xalis gəlirin kəmiyyətini müəyyən etmir
90. Ödəmə müddəti nə qədər aşağıdırsa -
- √ layihə bir o qədər səmərəlidir
 - bütün variantlar doğrudur

- layihənin investor üçün cəlbediciliyi bir o qədər aşağıdır.
- bir o qədər tez layihədən imtina olunmalıdır
- layihə bir o qədər aşağı səmərəliliyə malikdir.

91. XDU-nin müsbət kəmiyyəti nəyi ifadə etmir?

- ✓ investor gəlir əldə etmir
- investor layihə üzrə xərclərini ödəyir
- bütün variantlar doğrudur
- əldə olunan əlavə gəlir kəmiyyətcə XDG-də reallaşdırılır
- investor əlavə gəlir əldə edir

92. Səhv variantı göstərin: əgər XDU müsbət kəmiyyətlə ölçülürsə onda -

- ✓ layihə səmərəsiz hesab olunmalıdır
- doğru variant yoxdur
- xalis gəlirin dinamikası XDU-nin dinamikasına uyğundur
- layihə məqbuldur
- layihə səmərəli hesab olunmalıdır

93. Gəlir normasının sabitliyi şəraitində xalis diskontlaşdırılmış gəlirin dinamikası necədir?

- tədricən azalır
- müəyyən mərhələdə müsbət kəmiyyət alır
- ✓ bütün variantlar doğrudur
- xalis gəlirin dinamikasına uyğundur
- mənfi kəmiyyətlə ölçülür

94. Xalis diskontlaşdırılmış gəlir necə müəyyən edilir?

- pul axınlarının və diskontlaşdırma əmsalının fərqi kimi
- pul daxilolmalarının və axınlarının fərqi kimi
- ✓ xalis gəlirin və diskontlaşdırma əmsalının törəməsi kimi
- Hesabat dövrünün hər bir addımında xalis gəlirlərin cəmi kimi
- xalis gəlirin diskontlaşdırma əmsalına nisbəti kimi

95. İnvestisiyanın rentabelliyyəsinin hesablanması metodu

- pul daxilolmaları arasındakı fərqdən əlavə diskont normasını da uçota alır
- pul axının məcmu saldosunun hesablanmasına əsaslanır
- ✓ investisiya xərclərinə aid edilən pul daxilolmalarının məbləğini müəyyən edir
- xalis cari dəyərin qarşılıqlı təc kəmiyyətini müəyyən edir
- pul daxilolmaları və xərcləri arasından fərqin müəyyən edilməsinə əsaslanır

96. Xalis cari dəyərin (NPV) hesablanması metodu –

- ✓ pul daxilolmaları arasındakı fərqdən əlavə diskont normasını da uçota alır
- kapitallaşdırma əmsallarının hesablanmasına əsaslanır
- gözlənilən inflyasiya səviyyəsindən asılıdır
- pul axının məcmu saldosunun hesablanmasına əsaslanır
- pul daxilolmaları və xərcləri arasından fərqin müəyyən edilməsinə əsaslanır

97. Diskont norması

- ✓ verilmiş kəmiyyətdir
- pul axınlarının məcmu saldosunun hesablanması prosesindən asılıdır
- daxili gəlir normasından asılıdır
- gözlənilən inflyasiya səviyyəsindən asılıdır
- bank kreditlərinə görə faizlərdən asılıdır

98. Diskontlaşdırma dərəcəsi nəyin əsasında müəyyən edilir?

- mənfəət vergisinin dərəcəsinin
- daxili gəlir normasının
- ✓ Mərkəzi Bankın yenidən maliyyələşdirmə dərəcəsinin
- inflyasiya rüdeksinin
- pul axınlarının artım sürətinin

99. Xalis diskontlaşdırılmış gəlir (XDY), gəlir norması və gətirilmə dövrü qarşılıqlı asılılıq mövcuddur?

- gətirilmə dövrü artdıqca XDY azalır
- investordan səmərəlilik üzrə tələbləri azaldıqca XDU artır
- investordan səmərəlilik üzrə tələbləri yüksəldikcə XDU azalır
- ✓ bütün variantlar doğrudur
- doğru variant yoxdur

100. Vaxt üzrə pul vəsaitlərinin qeyri-bərabərliyini uçota almaq üçün illik xalis gəlir göstəriciləri

- ✓ diskontlaşdırma əmsalına görə təshih olunmalıdır
- inflyasiyanın sürətinə görə təshih olunmalıdır
- artım kəmiyyətinə görə təshih olunmalıdır
- bütün variantlar doğrudur
- differensiallaşdırılmalıdır

101. Gəlir normasının dinamikası nə ilə müəyyən edilir .

- ✓ daxili gəlir norması
- inflyasiyanın sürəti
- differensiallaşdırma əmsalı
- bütün variantlar doğrudur
- diskontlaşdırma əmsalı

102. Gəlirin ortalaşdırılmış nomrasından nəyin qiymətləndirilməsində istifadə olunur?

- ✓ daxili gəlir normasının
- faktiki qiymətlərdə səmərəliliyin
- xalis diskontlaşdırılmış gəlirin
- bütün variantlar doğrudur
- cari qiymətlərdə səmərəliliyin

103. Dəyişən gəlir normasından nəyin qiymətləndirilməsində istifadə olunur?

- ✓ proqnoz qiymətlərdə səmərəliliyin
- faktiki qiymətlərdə səmərəliliyin
- xalis diskontlaşdırılmış gəlirin
- bütün variantlar doğrudur
- daxili gəlir normasının

104. Pul axınlarının cari dövrə gətirilməsi proseduru necə adlanır?

- ✓ diskontlaşdırma
- kodlaşdırma
- təshih etmə
- bütün variantlar doğrudur
- differensiallaşdırma

105. Fəaliyyət sferaları üzrə bütün axınların ümumiləşdirilməsi nəyi xarakterizə etmir?

- ✓ cari maliyyə resursları xərclərini
- fəaliyyət sferası üzrə pul axınlarının toplanılmasını

- xalis gəlirin ölçüsünü
- doğru variant yoxdur
- layihənin reallaşdırılması nəticələrini

106. Maliyyə – investisiya büdcəsində pul axınlarının qruplaşdırılması hansı vəzifəyə xidmət edir?

- √ strateji məqsədlərin əsaslandırılması
- investorların subyekt məqsədlərinin əsaslandırılması
- pul axınlarının səmərəliliyinin müəyyən edilməsi
- layihə üzrə məcmu büdcənin işlənilməsi
- faktiki məqsədlərin əsaslandırılması

107. Real pul axınları formalaşdırılan zaman hansı metodoloji prinsiplər gözlənilməlidir?

- √ bütün variantlar doğrudur
- pul axınının hesablanması metodikası mövcud təsərrüfat mexanizminin tələblərinin tələblərini əks etdirməlidir.
- Pul axınının hər bir elementinin hesablanması müəyyən vaxt anına gətirilməlidir.
- doğru variant yoxdur
- pul axınları investorların iqtisadi maraqlarını əks etdirilməlidir

108. Bölgü əmsalları nəyə xidmət edir?

- √ pul axınının mütləq kəmiyyətini təshih edirlər
- pul axınlarının bütün növlərini xarakterizə edirlər
- məcmu pul məsrəflərini təshih edirlər
- bütün variantlar doğrudur
- pul axınlarını fəaliyyət sferaları üzrə bölünürlər

109. Real pul axınları hansı fəaliyyət sferası üzrə qruplaşdırılır?

- √ istismar
- maliyyə
- əməliyyat
- doğru variant yoxdur
- investisiya

110. Saldo aşağıdakılardan hansını əks etdirmir?

- √ gəlirin daxili norması və xalis diskontlaşdırılmış mənfəət arasındakı fərqi
- səmərəni
- pul daxilolmalarının və axınlarının fərqi
- bütün variantlar doğrudur
- aktiv balans

111. Saldo nədir?

- pul daxilolmalarının və pul axınlarının törəməsi
- √ pul daxilolmalarının və pul axınlarının fərqi
- pul daxilolmalarının və pul axınlarının cəmi
- pul daxilolmalarının və pul axınlarının arasında olan nisbət
- doğru variant yoxdur

112. Hesabat dövrünün hər bir addımında pul vəsaitlərinin hərəkəti neçə əks olunur?

- √ bütün variantlar doğrudur
- xərclərə bərabər pul məsrəfləri üzrə
- addımda olan ödənişlər üzrə
- doğru variant yoxdur
- pul axınları üzrə

113. Planlaşdırmanın qısa intervalı hansı mərhələ üçün məqbuldur?
- √ layihənin bütün həyat tsiklində
 - layihənin ilkin işlənməsi mərhələsində.
 - yekun texniki-iqtisadi əsaslandırma mərhələsində
 - bütün variantlar yanlışdır
 - yekun texniki-iqtisadi əsaslandırma mərhələsində
114. Planlaşdırmanın illik intervalından hansı mərhələdə istifadə oluna bilər?
- √ layihənin ilkin işlənməsi mərhələsində.
 - yeni istehsalın mənimsənilməsi mərhələsində
 - layihənin bütün həyat tsiklində
 - bütün variantlar doğrudur
 - yekun texniki-iqtisadi əsaslandırma mərhələsində
115. Planlaşdırma addımının uzunluğu nədən asılıdır?
- √ İlkin məlumatların hazırlanması və hesablamaların aparılması imkanlarından
 - texnoloji avadanlığın mənəvi aşınmasından
 - maliyyələşdirmə mənbələrinin axtarışından
 - bütün variantlar doğrudur
 - layihənin həyat tsiklindən
116. Aşağıdakı hansı layihənin reallaşdırılmasının dayandırılması səbəbi deyil?
- √ maliyyələşdirmə mənbələrinin axtarılması
 - istehsalın dayandırılması
 - əsas fondların aşınması
 - texnoloji avadanlığın mənəvi köhnəlməsi
 - xammal ehtiyatlarının və digər resursların tükənməsi
117. Aşağıdakılardan hansı hesablama dövrü deyil?
- √ bütün variantlar doğrudur
 - pul axınlarının izlənilməsi üçün müddətli vaxt müddəti
 - layihənin həyat tsikli
 - vəsait qoyuluşu tarixindən layihənin başa çatmasınadək olan vaxt intervalı
 - layihənin işlənməsindən reallaşdırılmasınadək olan vaxt müddəti
118. Investisiya layihəsinin pul axını nədir?
- √ bütün variantlar doğrudur
 - real pul vəsaitlərinin hərəkəti
 - pul daxiləlmələri və ödənişlər
 - doğru variant yoxdur
 - fərdi kapitalın dövriyyəsi modeli
119. Investisiya layihəsinin əsaslandırılmasında aşağıdakı gəlir norması müəyyən edilmir -
- real
 - √ bütün variantlar doğrudur
 - dəyişən inflyasiya ilə nominal
 - orta inflyasiya ilə nominal
 - nominal
120. İctimai səmərəliliyin hesablanması üçün gəlir norması -
- √ kapital sahibinin maraqlarının təmərküzlənmiş ifadəsidir
 - mərkəzi iqtisadi idarəetmə orqanı tərəfindən müəyyən edilir.

- investorun potensial gəlirlərini ifadə edir
- investisiyanın qaytarılması göstəricisidir
- milli parametrdir

121. Kommersiya səmərəliliyinin hesablanması üçün istifadə olunan gəlir norması nədir?

- √ kapital sahibinin maraqlarının təmərküzlənmiş ifadəsi
- potensial gəlirlərin ölçüsü
- bütün variantlar doğrudur
- doğru variant yoxdur
- cəmiyyətin milli maraqlarının ifadəsi

122. Diskontlaşdırma nədir?

- √ bütün investisiyalaşdırılan vəsaitlərin gələcək dəyərinin hesablanması prosesi
- pul vəsaitlərinin illik ödənişini nəzərdə tutan maliyyə əməliyyatı
- pul axınlarının orta kəmiyyətə gətirilməsi
- pul axınlarının məcmu saldosunun hesablanması prosesi
- gələcəkdə hər hansı məbləği əldə etmək üçün investisiyalaşdırılacaq məbləğin hesablanması prosesi

123. Transfert ödənişləri nəyi əks etdirir?

- √ pul vəsaitlərinin daxili yerdəyişmələrinin bütün növlərini
- daha səmərəli alternativ istifadə şəraitində istehsal amilindən istifadə ilə alınan son məhsulun ölçüsü
- mənfi saldoya malik pul daxilolmaları və xərcləri
- bütün variantlar doğrudur
- vergiləri, subsidiyaları

124. Pul axını nə ilə xarakterizə olunur?

- √ pul daxilolmalarının və xərcərinin saldosu ilə
- istehsal fəaliyyətinin effekti (zərəri) ilə
- maliyyə fəaliyyəti göstəriciləri ilə
- obyektiv amillər nəticəsində riskin yüksəlməsi ilə
- müsbət balansla

125. Pul axını nədən ibarətdir?

- √ əməliyyat, investisiya və maliyyə fəaliyyətlərindən daxilolmalardan
- maliyyə fəaliyyəti göstəricilərindən
- kapital vahidinə proqnozlaşdırılan mənfəətdən
- xarici kapital qoyuluşlarından
- məhsul buraxılışı həcmindən

126. Pul axını nədir?

- √ mənfəət + amortizasiya – vergilər və faizlərin ödənilməsi xərcləri
- mənfəət
- layihənin həyata keçirilməsi dövrləri üzrə xərclərin və gəlirlərin bölgüsündən
- bütün variantlar doğrudur
- məhsulların (xidmətlərin) reallaşdırılmasından əldə olunan məbləğ

127. Layihənin səmərəliliyi nədən asılıdır?

- √ layihənin həyata keçirilməsi dövrləri üzrə xərclərin və gəlirlərin bölgüsündən
- layihənin sahəvi məhsubiyyətindən
- maliyyələşdirmə mənbələrindən
- pul axınlarının məcmu saldosundan
- əmlak vergisinin dərəcəsindən

128. Layihənin investisiya cəlbəediciliyi nə ilə müəyyən edilir?

- √ xalis cari dəyərin (NPV) kəmiyyəti ilə
- kapital vahidinə proqnozlaşdırılan mənfəətin kəmiyyəti ilə
- firma üçün məqbul müddətdə investisiyanın ödənilməsi ilə
- mənfəətin ayırmalar və sosial ödənişlərlə
- mənfəətin proqnozlaşdırılan həcmi ilə

129. Real faiz dərəcəsi nədir?

- √ inflyasiyadan təmizlənmiş nominal dərəcə
- investora əlavə gəliri
- investisiya layihəsinin səmərəliliyi göstəricisi
- bütün variantlar doğrudur
- investisiya riskinin uçuğu ilə nominal faiz dərəcəsi

130. Real faiz dərəcəsi necə hesablanır?

- √ nominal faiz dərəcəsinin və inflyasiyanın sürətinin fərqi kimi
- investisiya riski əmsalının və inflyasiyanın sürətinin cəmi kimi.
- real faiz dərəcəsinin törəməsi kimi
- nominal faiz dərəcəsinin və inflyasiyanın sürətinin cəmi kimi
- real faiz dərəcəsinin və inflyasiyanın sürətinin cəmi kimi

131. Nominal faiz dərəcəsi necə hesablanır?

- √ real faiz dərəcəsinin və inflyasiyanın sürətinin cəmi kimi
- investisiya riski əmsalının törəməsi kimi
- real faiz dərəcəsinin törəməsi kimi
- doğru variant yoxdur
- investisiya riski əmsalının və inflyasiyanın sürətinin cəmi kimi.

132. Layihələrin səmərəliliyinin qiymətləndirilməsi aparılır -

- √ bütün variantlar doğrudur
- inflyasiya uçuğa alınmadan
- cari qiymətlərlə
- proqnoz qiymətlərlə
- inflyasiyanın uçuğu ilə

133. Aşağıdakılardan hansı doğru deyil? Gəlir norması -

- √ maliyyələşdirmə mənbələrinə tələbatın yüksəldilməsinin mühüm alətidir
- istehsalın səmərəliliyinin yüksəldilməsinin mühüm alətidir
- risk səviyyəsinin yüksəldilməsinin mühüm alətidir
- iqtisadiyyatın real sektorunun yüksəldilməsinin mühüm alətidir
- investisiyanın səmərəliliyinin yüksəldilməsinin mühüm alətidir

134. Investora gəlirliliyin gəlirlərin yuxarı həddinə yaxın olduğu layihələr hansılardır?

- √ bütün variantlar doğrudur
- yüksək səviyyəsi ilə xarakterizə olunan layihələr
- gəlir normasının səviyyəsinə yüksək tələb göstərən layihələr
- bütün variantlar səhvdir
- innovasiya qərarları reallaşdırılan layihələr

135. Investora hansı şərtlə vəsait qoyuluşunu həyata keçirir?

- √ onun gəlirliliyi gəlir normasının yuxarı həddinə yaxın olduqda
- onun gəlirliliyi xalis diskontlaşdırılmış gəlirə yaxın olduqda

- onun gəlirliliyi inflyasiya səviyyəsini və riski uçota aldıqda
- bütün variantlar doğrudur
- onun gəlirliliyi gəlirin daxili normasına yaxın olduqda

136. Investisiyanın səmərəliliyinin təhlilində aşağıdakı normalar tətbiq olunmur -

- √ bütün variantlar
- kredit dərəcələri
- subyektiv qiymətləndirmə
- kapitalın növləri üzrə ortalaşdırılmış ödənişlər
- kapitalın ortalaşdırılmış dəyəri

137. Gəlirin kapitallaşdırılması metodu ilə riskin gəlir normasına daxil edilməsi nəyə səbəb olur?

- √ gəlir normasının yüksəlməsinə
- xalis diskontlaşdırılmış gəlirin artmasına
- xalis mənfəətin səviyyəsini azalmasına
- mənfəətin artmasına
- gəlir normasının azalmasına

138. Gəlir norması hansı halda nominal deyil?

- √ ondan layihənin səmərəliliyinin cari qiymətlərlə qiymətləndirilməsi üçün istifadə olunursa
- ondan layihənin səmərəliliyinin qiymətləndirilməsi üçün istifadə
- o gəlir aşağı həddini ifadə edirsə
- bütün variantlar doğrudur
- o minimum gəlir normasının, inflyasiya tempinin və investisiya riskinin səviyyəsini cəmi kimi müəyyən edilirsə

139. Hansı gəlir norması real adlanır?

- √ ondan layihənin səmərəliliyinin cari qiymətlərlə qiymətləndirilməsi üçün istifadə olunursa
- o gəlir aşağı həddini ifadə edirsə
- o minimum gəlir normasının, inflyasiya tempinin və investisiya riskinin səviyyəsini cəmi kimi müəyyən edilirsə
- bütün variantlar doğrudur
- ondan layihənin səmərəliliyinin qiymətləndirilməsi üçün istifadə

140. Gəlir normasına daxil edilən elementlərin tərkibi və onun səviyyəsi nədən asılıdır ?

- √ tətbiq sferasından
- investisiya xərclərindən
- investisiya riski əmsalından
- inflyasiyanın sürətindən
- cari qiymətlərdən

141. Nominal gəlir norması neçə müəyyən olunur?

- √ minimum gəlir normasının, inflyasiya tempinin və investisiya riskinin səviyyəsini cəmi kimi.
- gəlir normasının və ödəmə müddətinin cəmi kimi
- minimum gəlir normasının, inflyasiya tempinin və investisiya riskinin səviyyəsini fərq kimi.
- real gəlir normasının törəməsi kimi
- gəlir normasının və ödəmə müddətinin cəmi kimi

142. Gəlir norması haqqında məsələnin metodik cəhətlərinə baxarkən nə şərh olunmalıdır?

- √ onun səviyyəsini müəyyən edən prinsiplərin məzmunu
- bütün variantlar doğrudur
- vəsait qoyuluşunun həcmi
- xalis mənfəətin artımı
- Ümumi və xalis mənfəətin nisbəti

143. İdarəetmə qərarlarının qəbulu üçün zəmin nədən ibarətdir?

- xalis diskontlaşdırılmış gəlir
- mənfəət
- xalis gəlir norması
- ümumi gəlir
- √ vergilərdən və mütləq ödənişlərdən sonrakı qalır mənfəət

144. Investor üçün məqbul gəlir norması nədir?

- mənfəət və real pul axınlarının nisbəti
- bütün varinatlar doğrudur
- xalis diskontlaşdırılmış mənfəət
- daxili gəlir norması
- √ mənfəət və investisiya olunmuş vəsaitlərin nisbəti

145. Investorun marağı nə ilə əsaslandırılmalıdır ?

- xalis mənfəət norması ilə
- mənfəətin artımı ilə
- gəlir norması ilə
- sahibkarlıq fəaiyyətinin məqsəd və vəzifələri
- √ bütün variantlar doğrudur

146. Konseptual nöqteyi-nəzərdən investor üçün gəlir norması müəyyən edilərkən -

- bütün varinatlar doğrudur
- kapitalın artımı müəyyən edilir
- √ investorun iqtisadi marağının ifadə olunduğu iqtisadi-kateqoriya seçilir
- onun səviyyəsinin əsaslandırılmasının metodoloji prinsipləri şərh olunur
- layihənin iqtisadi səmərəliliyi meyarları müəyyən edilir

147. Investor üçün gəlir normasının müəyyən edilməsi probleminə baxılır -

- √ bütün variantlar doğrudur.
- onun səviyyəsinin əsaslandırılmasının əsas prinsipləri nöqteyi nəzərindən
- ilkin nəzəri prinsiplər nöqteyi-nəzərindən
- metodik cəhətdən
- konseptual cəhətdən

148. Əgər investisiya layihəsi arzu olunan gəlir normasından az gəlir gətirirsə onda -

- bu layihə cəlbədicə deyil
- bütün variantlar yanlışdır
- √ bütün variantlar doğrudur
- bu layihə səmərəli deyil
- investor onu maliyyələşdirməyəcək

149. Investisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsində ilk addım ibarətdir ?

- √ investor üçün məqbul gəlir normasının əsaslandırılması
- gəlirin daxili normasının əsaslandırılması
- istehsalın rentabelliyyətinin müəyyən edilməsi
- diskontlaşdırılmış xalis gəlirin müəyyən edilməsi
- doğru variant yoxdur

150. İnnovasiya nədir?

- √ elmi-texniki tərəqqinin nailiyyətləri ilə bağlı investisiya növü
- patent

- ticarət nişanı
- təcrübi-konstruktor işləri
- elmi işləmələrin aparılması hüquqi

151. Kapital qoyuluşlarının təkrar istehsal strukturu xərcərin nəyə olan nisbətidir?

- √ yeni tikinti, əsas fondların texniki cəhətdən yenidən qurulması xərclərinə
- real, maliyyə və intellektual investisiyalar
- birbaşa və portfel investisiyalarına
- istehsal və tədavül xərclərinə
- əsas fondların aktiv və passiv hissəsinə

152. Kapitalın təkrar istehsal strukturu nədir?

- √ yeni tikinti və yenidənqurmanın nisbəti
- investisiyalarda aktiv və passiv hissələrin nisbəti
- borc və cəlb olunmuş vəsaitlərin nisbəti
- real və nominal dərəcələrin nisbəti
- xüsusi və borc vəsaitlərinin nisbəti

153. Şirkətin kapital qoyuluşlarının həyata keçirilməsi ilə bağlı xərcləri necə adlanır?

- √ uzun müddətli xərclər
- dəyişən xərclər
- sabit xərclər
- alternativ xərclər
- cari xərclər

154. Reinvestisiya nədir?

- √ vergilərin və faizlərin ödənilməsindən sonra müəssisənin sərəncamında qalan sərbəst pul vəsaitləri
- ilkin investisiyalar + mənfəət və amortizasiya ayırmaları
- əsas kapitalla investisiyalar
- əsas fondların əsaslı təmirinə qoyuluşlar
- ilkin yaxur netto- investisiyalar

155. Qoyuluşların hansı növü qeyri-maliyyə aktivlərinə investisiyaların tərkibinə daxil deyil?

- √ digər hüquqi şəxslərin qiymətli kağızlarına qoyuluşlar
- qeyri-maddi investisiyalar
- əsas fondların əsaslı təmirinə qoyuluşlar
- torpaq resurslarının alınmasına investisiyalar
- əsas kapitalla investisiyalar

156. İnvestisiyanın hansı növü qeyri-maddi aktivlərə daxil edilir?

- √ bank kreditləri
- kadrların hazırlanması
- lisenziyaların alınması
- ticarət nişanları
- kəşflər, ixtiralar

157. Kapital qoyuluşlarına aiddir

- √ əsas və dövrüyyə fonduna investisiyalar
- qiymətli kağızlara investisiyalar
- istehsal güclərinin artırılmasına investisiyalar
- bütün variantlar doğrudur
- istehsalın yenidən qurulmasına investisiyalar

158. Pul aktivlərinə investisiyaların tərkibinə daxil edilmir.

- √ dövriyyə vəsaitlərinin alışı
- digər firmaların işində hüququnun alınması
- portfel investisiyaları
- birbaşa investisiyalar
- qiymətli kağızların alışı

159. Portfel investisiyaları harada həyata keçirilir?

- √ maliyyə kapitalının tədavülü sferasında
- innovasiya sferasında
- istehsal sferasında
- əmtəə tədavülü sferasında
- əsaslı tikinti sferasında

160. Portfel investisiyaları nədir?

- √ layihələr qrupuna kapital qoyuluşu
- borc vəsaitlərinin müəssisənin səhmdar kapitalına qoyuluşu
- d) müəssisənin səhmdar kapitalının 10%-dən çox miqdarda səhmlərin alışı
- ticarət kreditlərə
- istehsalın yenidən qurulmasına investisiyalar

161. Birbaşa investisiyalar nədir?

- √ real aktivlərin alınması ilə bağlı konkret uzunmüddətli layihələrə qoyulan investisiyalar
- səhmlərin 10%-dən azına malik investora səhmlərin alışına vəsait qoyuluşu
- ticarət kreditləri
- istehsal prosesinə qoyulan investisiyalar
- səhmlərin 10%-dən çoxuna nəzarət edən investor tərəfindən qoyulan investisiya

162. Aşağıdakılardan hansı investisiyanın mahiyyətini ifadə edir?

- √ mənfəət əldə etmək və sosial effektə nail olmaq məqsədilə vəsait qoyuluşu
- müəssisənin istehsal gücünün müəyyən edilməsi
- mövcud istehsalın modernləşdirilməsinə kapital qoyuluşu
- pul vəsaitlərinin qoyuluşu ilə bağlı əməliyyat
- istehsal proqramının müəyyən edilməsi üçün bazarın marketinqi

163. İnvestisiya nədir?

- √ kapitalın sonradan artırılması məqsədilə qoyuluşu
- layihələrin reallaşdırılmasına pul vəsaitlərinin qoyuluşu
- maşın və avadanlıqların alışı
- fond bazarında əməliyyat
- daşınma əmlakın alışı

164. Aşağıdakılardan hansı investisiya bazarına aid deyil?

- √ sənaye obyektləri, səhmlər, depozitlər və lisenziyalar
- real investisiyalaşdırma obyektləri
- maliyyə investisiyalaşdırma obyektləri
- innovasiya investisiya obyektləri bazarından
- heç biri

165. Aşağıdakılardan hansı intellektual investisiya deyil?

- √ tikinti-quraşdırma işlərinə investisiyalar
- kadrların hazırlanmasına investisiyalar

- sosial sferaya investisiyalar
- təcrübi – konstruktor işlərinə investisiyalar
- elmi işləmələrə investisiyalar

166. Aşağıdakı aktivlərdən hansı maliyyə investisiyalarına aiddir?

- əmtəə nişanları
- hazır məhsul
- lisenziyalar, patentlər
- ✓ adi səhmlər, istiqrazlar, əmanət və depozit sertifikatları
- qurğular

167. İnvestisiya bazarı nədən ibarətdir?

- ✓ real investisiyalaşdırma obyektləri, maliyyə investisiyalaşdırma obyektləri və innovasion investisiya obyektləri bazarından
- qiymətli kağızlar və kredit bazarından
- sənaye obyektləri, səhmlər, depozitlər və lisenziyalarından
- daşınmaz əmlak və elmi-texniki yenilikləri bazarından
- pul və fond bazarlarından

168. İnvestisiya prosesi dedikdə aşağıdakılardan hansı başa düşülür?

- ✓ istehlakdan ayrılmış vəsaitlərin müəyyən məqsədlə qoyuluşu
- bütün variantlar doğrudur
- qoyuluşların həyata keçirilməsi üzrə investorun hərəkətləri ardıcılığı
- fiziki, pul və qeyri-maddi aktivlərə qoyuluşlar
- layihənin təşəbbüskarının və investorun qarşılıqlı fəaliyyəti

169. İnvestisiya fəaliyyətində investorun hərəkət ardıcılığına aid deyil –

- əlavə zəruri qoyuluşların edilməsi
- xarici investisiyanın cəlb olunması
- ✓ texniki və texnoloji yardım göstərilməsi
- investisiya obyektinin seçilməsi yaxud yaradılması
- investisiya obyektinin istismarı və ləğv edilməsi

170. Aşağıdakılardan hansı müəssisənin inkişafı yanaşmalarına aid deyil?

- investisiya strategiyası
- gəlirlər üzrə liderlik
- ✓ xərclər üzrə liderlik
- differensiaslaşdırma
- investisiya taktikası

171. İnvestisiya fəaliyyətinin subyektlərinə aiddir ;

- ✓ İnvestorlar, podratçılar ,banklar ,investisiya kompaniyaları ,ölkə və xarici ölkə vətəndaşları
- Sahibkarlar,investorlar,xarici ölkə vətəndaşları
- Yalnız investorlar
- Fiziki və ya hüquqi şəxslər
- Kommersiya və qeyri-kommersiya borcları

172. Aşağıdakılardan hansı doğrudur ?

- ✓ Maliyyə investisiyaları qiymətli kağızlar , məqsədli bank qoyuluşları və s sahələrlə fərqlənir
- İntellektual mülkiyyətə qoyulan investisiyalar real investisiyalara aiddir
- İnvestorun vəzifəsi investisiya layihəsinin tərtib olunmasını özündə ehtiva edir ;
- Hamisi
- Real investisiyalar 3 yerə ayrılır

173. Investisiya fəaliyyətinin hərəkətverici qüvvəsi nədir ?

- √ Mənfəət
- Real gəlir
- Xərclər
- Hamisi
- Nominal gəlir

174. "İnvestisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunu nə vaxt qəbul edilib ?

- √ 15 yanvar 1995 ci il
- 19 mart 2000 ci il
- 20 İyun 1999 cu il
- 15 sentyabr 1998 ci il
- 12 noyabr 1996 ci il

175. Real investisiya neçə yerə ayrılır-

- √ 2 (maddi və qeyri-maddi)
- 3 (maddi , qeyri-maddi , intellektual)
- 4 (maddi , qeyri-maddi , vençur , maliyyə)
- Hamisi
- onun təsnifatı yoxdur

176. Qiymətli kağızlar,məqsədli bank qoyuluşları, depozitlər hansı investisiyalara aiddir.

- √ Maliyyə investisiyaları
- Vençur investisiyaları
- Potensial investisiyalar
- Hamisi
- Real investisiyalar

177. Real investisiyalara aiddir-

- √ Bina,avadanlıq,qurğular,əşya ehtiyatlarına qoyulan vəsaitlər
- İxtira və patent hüququna yönələn investisiyalar
- Qiymətli kağızlar,məqsədli bank qoyuluşları
- Yalnız bina və avadanlıqlara qoyulan
- İntellektual mülkiyyətə qoyulan investisiyalar

178. İnvestisiya fəaliyyəti tipindən asılı olaraq neçə cür olur ;

- √ real , maaliyyə , intellektual
- real , maaliyyə , intellektual , potensial
- real , maaliyyə , intellektual , potensial, maddi
- Hamısı doğrudur
- real maliyyə

179. İnvestisiya fəaliyyətinin subyekti kimi kimlər çıxış edə bilər

- √ Hamisi
- Banklar , investisiya kompaniyaları
- Ölkə və xarici ölkə vətəndaşları
- İnvestisiya kompaniyaları
- İnvestorlar , podratçılar

180. İnvestisiya nədir-

- √ Mənfəət əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət obyektlərinə kapital qoyuluşudur
- İnvestisiya layihələrinin tərtib olunmasına yönəldilmiş siyasətdir

- Ən riskli vəsait qoyuluşudur
- Daha uzun müddətə verilir
- Gəlir əldə etməyə yönəldilmiş hər cür sahibkarlıq fəaliyyətidir

181. İmtiyazlı səhmlərin emitent üçün üstünlüklərinə aid deyil -

- ✓ Səhmlərin hərəkətinə nəzarət etmək çətindir
- Bu imtiyazlı səhmlər – firmanın ən risksiz öhdəliyindən biridir
- Xərclərin dəyəri aşağıdır
- Səhmlərin hərəkətinə nəzarət etmək mümkündür
- Divident ödəmələrinin vaxtı uzadıla bilər

182. Səhmlərdən fərqli olaraq istiqrazlar . . .

- ✓ Emitent müəssisənin maliyyə vəziyyətindən asılı olmayaraq ödənilir
- Ən bahalı maliyyələşmə növüdür
- Divident ödənişi vacibdir
- Daha uzun müddətə verilir
- Ən riskli vəsait qoyuluşudur

183. Səhmlərlə müqayisədə kredit borcu daha . . .

- Etibarlıdır
- Sərfəlidir
- Uzunmüddətlidir
- ✓ Risklidir
- Qısa müddətlidir

184. Səhmdar kapitalı nə hesabına alına bilər ?

- ✓ Sadə və imtiyazlı səhmlərin emissiyası hesabına
- Səhmdar kapitalın almaq mümkün deyil
- Auksionda iştirak etməklə
- Şəxsi kapital hesabına
- Kredit götürməsi hesabına

185. Bərabər paylarla əsas borcun seçilməsi sxemi daha yüksək maliyyə xərcləri daşısa da müəssisə üçün daha az yüklüdür -səbəb nədir ?

- ✓ Borcun ödənilməsinin ilkin məbləğləri daha azdır
- Borcun ödənilməsinə ehtiyac yoxdur
- Ümumi ödəmənin kifayət qədər çox məbləği tələb olunur
- Borcların ödənilməsi mümkün deyil
- Borcun ödənilməsinin ilkin mənbələri daha çoxdur

186. Dividentlərin ödənilməsi göstərir ki ;

- ✓ Xalis gəlirin hansı hissəsi dividentlərin ödənilməsinə istiqamətlənir
- Borcların hansı hissəsi dividentlərin ödənilməsinə istiqamətlənir
- Səhmlərin hansı hissəsi dividentlərin ödənilməsinə istiqamətlənir
- İstiqrazların hansı hissəsi dividentlərin ödənilməsinə istiqamətlənir
- Kreditlərin hansı hissəsi dividentlərin ödənilməsinə istiqamətlənir

187. Ödəmə qabiliyyətliliyini göstərmək üçün hansı göstəricilərdən istifadə edilir ?

- ✓ Aktivlərin dayanıqlılığı əmsali
- Dərhal likvidlik əmsali
- Ümumi likvidlik əmsali
- Cari aktivlərin dayanıqlılığı əmsali
- Ümumi ödəmə qabiliyyətlik əmsali

188. Kənardan maliyyələşməyə təlabat layihənin hansı mərhələsində daha çox hiss olunmağa başlayır ?

- √ İstismara başlanması mərhələsində
- Layihənin yekunlaşdığı mərhələdə
- Kənardan maliyyələşməyə ehtiyac yoxdur
- Layihələşdirmənin 1-ci və 2-ci mərhələlərində
- Qərarların qəbul edilməsi mərhələsində

189. Əgər layihə fəaliyyətdə olan müəssisənin çərçivəsində həyata keçirilirsə onda ;

- √ Bu vəsaitlər şəxsi vəsaitlərin mənbəyidir
- Layihə səmərəsizdir
- Layihə ləğv edilməlidir
- Layihə elementlərinə yenidən baxılmalıdır
- İnvestisiya obyektini özü maliyyə vəsaitlərini generasiya edir

190. Balans

- √ Layihənin aktivləri ilə passivlərini özündə əks etdirən hesabatdır
- Passivləri özündə əks etdirən hesabatdır
- Maliyyə mənbələrinin cəmini özündə əks etdirən hesabatdır
- Gəlirlərin və xərclərin əks olunduğu hesabat formasıdır
- Müəssisənin aktivlərini özündə əks etdirən hesabatdır

191. Asan reallaşan aktivlərin cari passivlərə nisbətini əks etdirən əmsal-

- √ Dərhal likvidlik əmsali
- Səmərəlilik əmsali
- Ödəmə qabiliyyətlilik əmsali
- Cari likvidlik əmsali
- Ümumi likvidlik əmsali

192. Cari aktivlərlə cari passivlər arasındakı fərq təşkil edir .

- √ Müəssisənin dövrüyyə kapitalını
- Müəssisə üçün maliyyə dayanıqlılığını
- Ümumi ödəmə qabiliyyətliliyi
- Müəssisənin xüsusi vəsaitlərini
- Müəssisənin əsas kapitalını

193. Cari aktivlərin cari passivlərə nisbətini əks etdirən əmsal ;

- √ Likvidlik əmsali
- Səmərəlilik əmsali
- Kreditin bağlanması əmsali
- Ümumi rentabellik əmsali
- Ümumi ödəmə qabiliyyətlilik əmsali ,

194. Likvidlik əmsali əks etdirir ;

- √ Məcmu borcların məcmu aktivlərə nisbəti ,
- Cari aktivlərin cari passivlərə nisbəti ,
- Cəm aktivlərin cəm borclara nisbəti
- Cəm borcların cari passivlərə nisbəti
- Cari passivlərin cari aktivlərə nisbəti ,

195. Doğru variantı seçin-

- √ Layihənin davamlı olması üçün kifayət qədər pul kütləsi lazımdır
- Kapital mülkiyyətçiləri riskləri minimumlaşdırmağa çalışırlar

- Kreditorlar maliyyə dayanaqlılığının təminatına çalışırlar
- Balansda gəlirlər və xərclər əks olunur
- Balansın passivində maddələr normativ təyinatına görə qruplaşdırilir

196. Maliyyə bazarında inflyasiyanın ümumi dinamikası necə müəyyən olunur

- maliyyə bazarında qiymətlərin dinamikası əsasında
- bütün variantlar doğrudur
- ✓ rəsmi dərc olunan inflyasiya göstəriciləri əsasında
- maliyyə bazarının fəaliyyət xüsusiyyətləri əsasında
- kredit və faiz dərəcələrinin dinamikası əsasında

197. Maliyyə bazarında inflyasiyanın ümumi dinamikası necə müəyyən edilir

- ✓ rəsmi nəşr olunan inflyasiya göstəriciləri əsasında
- qiymətlərin dəyişməsi dinamikası əsasında
- kredit dərəcələrinin dəyişməsi dinamikası əsasında
- bütün variantlar doğrudur
- maliyyə bazarının fəaliyyəti xüsusiyyətləri əsasında

198. Investisiya layihəsində iştirakın səmərəliliyinin qiymətləndirilməsi hansı qiymətlərdə aparmaq lazımdır

- ✓ proqnoz
- təsbit olunmuş
- cari
- bütün variantlar doğrudur
- müqavilə

199. Investisiya layihəsinin maliyyələşdirilməsi sxeminin işlənilməsi aparılır -

- ✓ proqnoz qiymətlərdə
- təsbit olunmuş qiymətlərdə
- bazar qiymətləri ilə
- doğru variant yoxdur
- cari qiymətlərdə

200. Ümumi ödəmə qabiliyyətlilik əmsali əks etdirir ;

- ✓ Məcmu borclarin məcmu aktivlərə nisbətini ,
- Cari aktivlərin cari passivlərə nisbətini
- Cari passivlərin cari aktivlərə nisbətini
- Cəm aktivlərin cəm borclara nisbətini
- Maliyyə gərginliyini və layihənin riskini

201. Maliyyə gərginliyini və layihənin riskini göstərən əmsal-

- ✓ Kreditin bağlanması əmsali
- Likvidlilik əmsali
- Səmərəlilik əmsali
- Rentabellik əmsali
- Ümumi ödəmə qabiliyyətlilik əmsali

202. Aşağıdakılardan yalnız olanını seçin-

- ✓ Balansın mənfi saldosu layihənin icrası üçün pul tələb edir
- Balans layihənin aktivləri ilə passivlərini özündə ehtiva edir
- Maliyyə imkanlarının kasadlığı müəssisənin müflisləşməsi ilə şərtlənir
- Layihə səmərəlidirə yüksək gəlir təmin edə bilər
- Layihənin maliyyə təhlili maliyyə menecmentinin əsas elementi sayılır

203. Məcmu borclarin məcmu aktivlərə nisbətini hansı əmsal əks etdirir

- ✓ Ümumi ödəmə qabiliyyətlilik əmsali,
- Rentabellik əmsali
- Səmərəlilik əmsali
- Likvidlilik əmsali
- Kreditin bağlanması əmsali

204. Bütövlükdə layihənin səmərəliliyinin hesablanması hansı qiymətlərdə tövsiyə olunur

- cari
- ✓ bütün variantlar doğrudur
- proqnoz
- sabit
- faktiki

205. Layihənin işlənməsinin ilkin mərhələlərində səmərəliliyin hesablanması bu qiymətlərdə aparılmır -

- cari
- sabit
- faktiki
- bütün variantlar doğrudur
- ✓ proqnoz

206. Proqnoz qiymətlər necə müəyyən edilir?

- ✓ cari qiymətlərin və bazis inflyasiya indekslərinin hasili kimi
- Cari qiymətləri və bazis inflyasiya indeksini toplamaqla
- cari qiymətlərin bazis inflyasiya indeksinə nisbəti kimi
- pul axınlarının bazis inflyasiya indeksinə nisbəti kimi
- bütün variantlar doğrudur

207. Proqnoz qiymətlər nədir?

- bazis qiymətlər
- inflyasiya gözləmələri uçota alınmayan qiymətlər
- sadalanların hamısı
- layihənin işlənməsi anına formalaşan qiymətlər
- ✓ inflyasiyanın proqnoz sürətinin uçotu ilə müəyyən edilən qiymətlər

208. Aşağıdakılardan hansı cari qiymət deyil?

- layihənin işlənməsi anına formalaşan qiymətlər
- sadalanların heç biri
- bazis qiymətlər
- ✓ inflyasiyanın proqnoz sürətinin uçotu ilə müəyyən edilən qiymətlər
- inflyasiya gözləmələri uçota alınmayan qiymətlər

209. Xarici mühit göstəriciləri nəyi xarakterizə etmir?

- inflyasiyanın tempini və layihə xərclərini
- ✓ heç birini
- layihənin fəaliyyətinin makroiqtisadi parametrlərini
- valyuta məzənnəsini
- bank faiz dərəcələrini

210. Texniki-iqtisadi əsaslandırma məqsədləri üçün ilkin informasiya növü deyil -

- layihənin məzmunu ilə müəyyən edilən informasiya
- marketing və texnoloji informasiya

- makroiqtisadi mühiti səciyyələndirən informasiya
- vergi mühitini səciyyələndirən informasiya
- ✓ real pul axınlarının iqtisadi məzmununu ifadə edən informasiya

211. Layihədə iştirakın səmərəliliyinin qiymətləndirilməsi nədir? (yanlış variantı seçin)

- ✓ layihəyə himayədarlıq variantlarının qiymətləndirilməsi
- layihənin reallaşdırılmasının təşkilati-iqtisadi mexanizminin işlənməsi
- maliyyələşdirmə sxeminin işlənməsi
- layihənin hər bir iştirakçı üçün səmərəliliyinin qiymətləndirilməsi
- bütün variantlar doğrudur

212. Bütövlükdə layihənin səmərəliliyinin qiymətləndirilməsi nədir? (yanlış variantı seçin)

- layihənin ictimai səmərəliliyinin qiymətləndirilməsi
- layihənin ictimai əhəmiyyətinin qiymətləndirilməsi
- layihəyə himayədarlıq variantlarının qiymətləndirilməsi
- layihənin kommersiya səmərəliliyinin qiymətləndirilməsi
- ✓ layihənin hər bir iştirakçı üçün səmərəliliyinin qiymətləndirilməsi

213. Layihənin səmərəliliyinin qiymətləndirilməsi metodu deyil –

- bütövlükdə layihənin səmərəliliyinin müəyyən edilməsi
- layihənin ictimai və kommersiya səmərəliliyinin qiymətləndirilməsi
- maliyyələşdirmə mənbələrinin qiymətləndirilməsi
- ✓ ilkin informasiyanın hazırlanması
- layihədə iştirakın səmərəliliyinin müəyyən edilməsi

214. Biznes-planın bölmələrindən olan istehsal planı işlənilməlidir

- ✓ istisnasız olaraq həmişə
- yalnız ilkin texniki-iqtisadi əsaslandırma mərhələsində
- yalnız yekun texniki-iqtisadi əsaslandırma mərhələsində
- bütün variantlar mümkündür
- müstəsna hallarda

215. İnvestisiya layihəsi ilə biznes-planın uyğunluğu necədir?

- ✓ biznes-plan layihənin yalnız ilkin texniki-iqtisadi əsaslandırılmasını əvəz edir
- investisiya layihəsi daha məhduddur
- hər ikisi eynidir
- biznes plan layihənin yalnız ilkin texniki-iqtisadi əsaslandırılmasını əvəz edir
- investisiya layihəsi daha genişdir

216. İnvestisiya layihəsinin biznes-planı daha az kimi maraqlarına toxunur?

- ✓ müəssisənin heyətinin
- sahibkarların
- kreditorların
- dövlət təşkilatlarının
- investorların

217. İnvestisiyaqabağı fazada baş verir –

- ✓ investisiya layihəsinin biznes – planının işlənməsi
- müəssisənin aktivlərinin yaradılması
- xammal və avadanlıq göndərənlərin seçilməsi
- avadanlığın alınması
- əsas avadanlığın hərəkətə gətirilməsi

218. İncəstisiyaqabağı faza ibarətdir –

- √ investisiya konsepsiyalarının (biznes-ideyaların) axtarışından
- layihənin yerinə yetirilməsi sifarişindən
- biznes – planın işlənilməsindən
- layihənin maliyyələşdirilməsindən
- layihənin texniki – iqtisadi əsaslandırılmasından

219. İncəstisiya layihəsinin işlənilməsi prosesi əhatə edir

- √ investisiyaqabağı, investisiya və istismar fazalarını
- texniki – iqtisadi göstəricilərin maliyyə qiymətləndirilməsini
- ləğvətmə fazasını
- maliyyələşdirmə sxeminin işlənilməsini
- layihənin investisiya konsepsiyalarının axtarışını

220. İncəstisiya layihəsi –

- √ qoyulan məqsədlərə nail olunmasını təmin edən tədbirlər kompleksidir
- investisiya riskini azaldan sənəddir
- daxili istehlakçılardan müdafiəsi üzrə tədbirlər kompleksidir
- investisiya fəaliyyətinin hüquqi, iqtisadi və sosial şərtləri sistemidir
- təşkilat – hüquqi və maliyyə sənədləri sistemidir

221. İncəstisiya layihəsinin əsas məqsədidir –

- √ mənfəətin maksimumlaşdırılması
- resurs istehlakı xərclərinin azaldılması
- layihənin texniki səmərəliliyinin təmin edilməsi
- investisiya bazarının inkişafına təsir göstərən amillərin tədqiqi
- məhsul buraxılışı həcmində artırılması

222. İncəstisiya mühitinin yaxşılaşdırılması nəti təmin edir?

- √ iqtisadi artım şəraitinin təmin edilməsini
- maliyyə sabitliyini
- daxili istehsalçıların maraqlarının müdafiəsini
- ölkənin tədiyyə balansının yaxşılaşdırılmasını
- siyasi sabitliyi

223. Ölkənin investisiya mühiti –

- √ ölkədə investisiya fəaliyyətinin hüquqi, iqtisadi və sosial şərtləri sistemidir
- ölkənin qızıl ehtiyatının kəmiyyətidir.
- investisiya bazarının inkişafına təsir göstərən amillərin tədqiqidir.
- investisiya bazarının aktivliyi dərəcəsidir
- ölkənin regionlarının investisiya potensiallarının məcmusunu xarakterizə edən göstəricidir

224. Şirkət səviyyəsində investisiya fəaliyyətinin meyarıdır

- √ gəlirlərin maksimumlaşdırılmasının təmin edilməsi
- yüksək iqtisadi inkişaf tempinin təmin edilməsi
- şirkətin investisiya cəlbəediciliyinin qiymətləndirilməsi
- investisiya bazarının konyuktura göstəricilərinin monitorinqi
- investisiya strategiyasının reallaşdırılmasının səmərəli yolunun təmin edilməsi

225. Mövcud şirkətin investisiya cəlbəediciliyinin qiymətləndirilməsi –

- √ mənfəət norması və məğbul risk dərəcəsi əsasında aparılır
- investisiya bazarının konyuktura göstəricilərinin monitorinqidir

- investisiya bazarının konyukturasının proqnozlaşdırılmasıdır
- retrospektiv göstəricilərin təhlilidi.
- həyat tsiklinin təhlili və firmanın olduğu mərhələnin aşkar edilməsidir

226. İnvestisiya bazarının konyukturasının proqnozlaşdırılması əhatə edir –

- √ investisiya bazarının inkişafına təsir göstərən amillərin tədqiqini
- daha yüksək investisiya marağına səbəb olan sahələrin aşkar edilməsi
- maliyyələşdirmə mənbələrinin aşkar edilməsi
- layihənin investisiya cəlb ediciliyinin aşkar edilməsi
- retrospektiv göstəricilərin təhlilini

227. İnvestisiya bazarının konyukturasının öyrənilməsi əhatə edir.

- √ bazar konyukturasının proqnozlaşdırılmasını
- müəssisənin xüsusi kapitalının payının müəyyən edilməsini
- cari aktivliyin müşahidə edilməsini (monitorinqini)
- borc kapitalının payının müəyyən edilməsini
- bazar tutumunun təhlilini

228. İnvestisiya bazarının aktivliyini xarakterizə edir?

- √ bazar konyukturası
- bazar təklifi
- bazar rəqəəti
- bazarın tutumu
- bazar tələbi

229. İnvestisiya bazarının vəziyyətini xarakterizə edir.

- √ tələb və təklif
- inhisar və rəqabət
- bank faiz dərəcələri
- nominal və real dərəcələr
- kapitalın qiyməti

230. Hansı maliyyə investisiyalaşdırması alətləri bazarıdır?

- özəlləşdirilmiş obyektlər bazarı
- əmtəə bazarı
- pul bazarı
- √ fond və pul bazarları
- fond bazarı

231. Real investisiyalaşdırma obyektləri bazarına daxil deyil:

- √ özəlləşdirilmiş obyektlər bazarı
- texnoloji biliklər bazarı
- maddi və qeyri-maddi aktivlər bazarı
- daşınmaz əmlak bazarı
- kapital qoyuluşları bazarı

232. İnvestisiya bazarı nədir?

- √ real investisiyalaşdırma obyektləri bazarı və maliyyə investisiyalaşdırılması alətləri bazarı
- texnoloji biliklər bazarı
- maddi və qeyri-maddi aktivlər bazarı
- maliyyə investisiyalaşdırılması alətləri bazarı
- real investisiyalaşdırma obyektləri bazarı

233. İnvestisiya fəaliyyətinin makrosəviyyədə idarə olunması dedikdə nə başa düşülür?

- layihənin maliyyə dayanıqlığının müəyyən edilməsi
- investisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsi
- ✓ investisiya bazının vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması
- investisiya layihəsinin idarə olunması
- layihənin maliyyə təminatlılığının müəyyən edilməsi

234. Aşağıdakılardan hansı innovasiyanın mahiyyətinə uyğundur?

- istehsalın yenidən qurulmasına kapital qoyuluşu
- dövriyyə vəsaitlərinin artırılmasına kapital qoyuluşu
- ✓ elmi-texniki tərəqqi ilə bağlı kapital qoyuluşu
- uzunmüddətli kapital qoyuluşları
- qısamüddətli kapital qoyuluşları

235. Səhmdarların xalis gəlirinin tərkib elementi deyil –

- ✓ pul axınlarının diskontlaşdırılmış kəmiyyətə
- sərbəstləşdirilən dövriyyə vəsaitləri
- xalis mənfəət
- sərbəstləşdirilən aktivlər
- əsas fondların amortizasiyası

236. Səhmdar kapitain səmərəliliyinin qiymətləndirilməsi üçün (yanlış variantı seçin) –

- pul axınlarının məcmu saldosu təshihə olunmalıdır
- ✓ bütün pul axınları diskontlaşdırılmalıdır
- pul axınlarının təshihə olunması cari təsərrüfat mexanizminin tələblərinə cavab verməlidir
- bütün variantlar doğrudur
- pul axınlarının məcmu saldosu layihənin reallaşdırılmasından əldə olunan xalis mənfəətə uyğun olmalıdır

237. Səmərəlilik göstəricilərinin hesablanması üçün pul axınının ilkin kəmiyyəti necə hesablanır?

- ✓ hesablama dövrünün hər bir addımında fəaliyyət sferalarından pul axınlarının soldosu kimi
- dividendlərin pul vəsaitləri xərclərinə daxil edilməsi əsasında
- səhmdarların gəlir normaları əsasında
- sərbəst pul vəsaitlərinin kəmiyyəti əsasında
- dividendlərin ümumi həcmnin səhmlərin növləri üzrə bölüşdürülməsi qaydasında

238. Dividend siyasətinin mümkün variantlarında nəzərə alınmır

- ✓ potensial investorların cəlb olunması imkanlarının qiymətləndirilməsi
- cəlb olunmuş səhmlərin gəlirliliyi
- doğru variant yoxdur
- dividendlərin ümumi həcmnin səhmlərin növləri üzrə bölgüsü
- cəlb olunmuş səhmlərin gəlirliliyinin adi səhmlərin gəlirliliyinə nisbəti

239. Layihədə iştirak səmərəliliyinin qiymətləndirilməsi üçün zəruridir

- ✓ “üç axının məcmu saldosu” maddəsi üzrə sərbəst pul vəsaitlərinin kəmiyyətinin formalaşdırılması
- hər bir səhm növü üçün fərdi pul axınları əsasında büdcənin balanslılığının müəyyən edilməsi
- mümkün dividend siyasətinin işlənilməsi
- büdcənin balanslılığının əsaslandırılması
- növlər üzrə səhmlərin bölgüsünün əsaslandırılması

240. Bütün fəaliyyət sferaları üzrə pul daxilolmaları və xərclərin balanslaşdırılmasının aşkar edilməsi nəyi nəzərdə tutur?

- kreditlər üzrə ödənişlərin məcburi olmasını
- bütün variantlar doğrudur.

- ✓ xərclərə xalis mənfəətdən dividendlərin daxil edilməsini
- ehtiyat fondların yaradılmasını
- investisiya layihəsi üzrə bütün xərclərin balanslaşdırılmasını

241. Layihənin maliyyə reallaşdırılması son nəticədə gətirilir.

- ehtiyat fondların yaradılmasına
- kreditlərə üzrə faizlərin ödənilməsinə
- ✓ bütün fəaliyyət sferaları üzrə pul daxilolmaları və xərclərinin balanslaşdırılmasına
- layihənin həyata keçirilməsi ilə bağlı istehsal xərclərinin balanslaşdırılmasına
- qeyri-istehsal layihənin həyata keçirilməsi ilə bağlı istehsal xərclərinin balanslaşdırılmasına

242. Maliyyə reallaşdırılmasının qiymətləndirilməsində maliyyə planlaşdırılmasının məqsədi deyil?

- xüsusi kapitalın artırılması
- pul axınlarının artırılması və xərclərin ixtisar olunması
- ✓ istehsal və qeyri-istehsal xərclərinin qeyri-balanslılığının aradan qaldırılması
- pul axınları və xərclərinin qeyri-balanslılığının aradan qaldırılması
- pul vəsaitlərinin müsbət likvid qalığının təmin edilməsi

243. Hər hansı dövrdə pul axınlarının mənfəətli olması nəyi əks etdirir?

- ✓ müəssisənin öz xərclərini ödəmək qabiliyyətində olmamasını
- bütün variantlar doğrudur.
- maliyyələşdirmə mənbələrinin olmamasını
- pul axının müsbət məcmu saldosunu
- layihənin maliyyə reallaşdırılmasını

244. Layihənin maliyyə reallaşdırılması şərtləndirir.

- ✓ ilkin formalaşmış axınlara təsbitlərin edilməsi
- məcmu qeyri-reallaşdırma xərclərinin uçotunu
- pul axınlarının kapitallaşdırma əmsalı ilə çevrilməsini
- pul axınlarının diskontlaşdırma əmsalı ilə çevrilməsini
- bölgü əmsalının uçotu zəruriliyini

245. Daxilolmaların və xərclərin bərabər bölgüsü zamanı pul axını çevrilməlidir?

- kapitallaşdırma əmsalının uçotu ilə
- investorun xüsusi kapitalına
- ✓ bölgü əmsalının uçotu ilə
- məcmu soldoya
- diskontlaşdırma əmsalının uçotu ilə

246. Səmərəlilik hesablamalarının etibarlılığını yüksəltmək üçün nəyə diqqət yetirməlidir?

- Layihənin kreditləşdirilməsi sxeminə
- Reallaşdırma xərclərinin bərabər bölgüsünə
- ✓ Hesablama addımları daxilində pul axının bölüşdürülməsinə
- Layihənin reallaşdırılmasının maliyyə mənbələrinə
- Qeyri-reallaşdırma xərclərinin bərabər bölgüsünə

247. Kreditlərə görə faizlər aid edilir –

- əlavə dəyər vergisinə
- ✓ qeyri-reallaşdırma xərclərinə
- reallaşdırma xərclərinə
- mənfəətdən vergiyə
- doğru varinat yoxdur

248. İnvestisiya layihəsinin iştirakçıları üçün səmərəliliyin müəyyən edilməsində əlavə olraaq uçota alınır - (səhv varinatı seçin)
- √ bütün varinatlar yanlıştır
 - səhmdar kapitalın cəlb edilməsi
 - layihənin maliyyələşdirilməsi mənbələri və sxemləri
 - xüsusi kapitalın cəlb edilməsi haqqında
 - maliyyə fəaliyyətindən pul axınları
249. İnvestisiya layihəsinin iştirakçıları üçün səmərəlilik göstəriciləri hesablanan zaman aşağıdakılardan hansı haqqında əlavə informasiya zəruri deyil?
- √ kreditləşdirmə və vergiyə cəlb etmə sxemi haqqında
 - borcların alınması və ödənilməsi
 - xüsusi kapitalın cəlb edilməsi haqqında
 - layihənin maliyyələşdirilməsi sxemi haqqında
 - layihənin maliyyələşdirilməsi mənbələri haqqında
250. Xüsusi səhmdar kapitalın səmərəliliyin qiymətləndirilməsində nəzərə alınmır?
- cəlb olunmuş səhmdar kapital üzrə səmərəliliyin müəyyən edilməsi
 - layihənin reallaşdırılmasında bir nəfərin iştirakı
 - √ müxtəlif səviyyəli büdcələr üçün layihənin reallaşdırılması nəticələri
 - layihələşdirilən müəssisə mövqeyindən investisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsi
 - bütün kapital üzrə səmərəliliyin müəyyən edilməsi
251. Layihələşdirilən müəssisə mövqeyindən investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi nədir?
- √ layihənin reallaşdırılmasında bir iştirakçının və kommərsiya bankının iştirak etdiyi variant
 - doğru varinat yoxdur
 - layihənin reallaşdırılmasında qarşılıqlı əlaqəli iştirakçılar qrupunun iştirak etdiyi variant
 - büdcə səmərəliliyinin qiymətləndirilməsi variantı
 - layihənin yüksək strukturların maraqlarına toxunduğu variant
252. Layihədə iştirak səmərəliliyi hansı halda qiymətləndirilir?
- √ layihənin ictimai və kommərsiya səmərəliliyi müəyyən edilmişdir
 - bütün variantlar doğrudur
 - layihədə səmərəli iştirak səmərəliliyi müəyyən edilmişdir
 - layihənin rəsmi iştirakçıları müəyyən edilmişdir
 - layihənin maliyyə reallaşdırılması müəyyən edilmişdir
253. Layihənin səmərəliliyi nə ilə müəyyən olunur?
- √ kommərsiya, büdcə və ictimai səmərəlilik göstəriciləri sistemi
 - büdcə səmərəliliyi göstəriciləri
 - sosial səmərəlilik göstəriciləri
 - xərc və nəticələrin nisbəti
 - kapitallaşdırma əmsalının uçotu ilə
254. Layihənin ekspertizası –
- mərkətinq, maliyyə və strateji təhlildir
 - istehsal planıdır
 - layihənin ayrı-ayrı hissələri haqqında rəydir
 - layihənin reallaşdırılması nəticələrinin iqtisadi təhlilini təmin edir.
 - √ layihənin bütün aspektlərinin geniş təhlilini təmin edir
255. Layihənin texniki – iqtisadi əsaslandırılması nə deməkdir?
- layihəyə investisiya qoyuluşunun səmərəliliyinin əsaslandırılması

- ✓ investisiyaqabağı mərhələdə qəbul edilən qərarların dəqiqləşdirilməsi
- layihənin strateji qərarlarının seçilməsi
- maliyyələşdirmə sxeminin və mənbələrinin seçilməsi
- hesablama sistemləri

256. Layihənin idarə olunmasının təşkilati formaları nədən asılıdır?

- layihə iştirakçılarının məsuliyyət bölgüsündən
- layihənin resurs təminatından
- maliyyələşdirmə sxemindən
- ✓ layihələşdirmə fazalarından
- reallaşdırma mərhələlərindən

257. Layihənin planı nədir?

- layihənin idarə olunmasının təşkilat formaları
- ✓ layihə məqsədlərinin həyata keçirilməsi üzrə tədbirlərin siyahısı
- icra sənədlərinin hazırlanması
- maliyyələşdirmə sxeminin hazırlanması
- layihənin resurs təminatı

258. Layihənin həyat tsiklidir (fazalarıdır) –

- bütün variantlar doğrudur
- ✓ ideya, texniki-iqtisadi əsaslandırma, tikinti və istismar
- layihə - smeta sənədlərinin hazırlanması
- tikinti, istismar və ləğvetmə
- ideya, tikinti və ləğvetmə

259. İnvestisiya layihəsinin idarə olunmasıdır (yanlış variantı seçin)

- layihənin həyata keçirilməsi müddətində maliyyə resurslarının idarə olunması
- pul vəsaitlərinin mənimlənməsi üzrə tapşırığının yerinə yetirilməsi
- ✓ layihənin reallaşdırılmasının müasir metodlarının tətbiqi
- layihənin həyata keçirilməsi müddətində insan resurslarının idarə olunması
- güc və obyektlərin hərəkətə fəturilməsi tapşırığının yerinə yetirilməsi

260. İstismar fazasında nə baş verir?

- ✓ məhsul istehsalı
- bütün variantlar doğrudur
- əsas avadanlığın hərəkətə gətirilməsi
- tikinti
- avadanlığın tədarükü

261. Tikinti mərhələsində hansı işlər yerinə yetirilir?

- ✓ qrafikə uyğun olaraq tikinti-quraşdırma və buraxılış – nizamlama işlərinin yerinə yetirilməsi
- bütün variantlar doğrudur
- məhsul istehsalı
- investisiya memorandumunun alınması
- sahənin seçilməsi və ondan istifadə aktının alınması

262. Layihənin investisiya fazası əhatə etmir –

- kadrların hazırlanması
- buraxılış – nizamlama işlərini
- ✓ layihənin idarə olunması və məsləhət xidmətləri aspektlərini
- layihə - axtarış işlərini
- tikinti –quraşdırma işlərini

263. Layihənin investisiya fazasında baş verir –

- marketinq tədqiqatı
- biznes-planın işlənməsi
- layihənin ilkin texniki-iqtisadi əsaslandırılması
- məhsul istehsalı
- ✓ tikinti

264. İnvestisiya layihəsinin iqtisadi əhatəsinə aid deyil –

- vergiyəcəlbətmə sistemi haqqında məlumat
- investisiya güzəştləri
- ✓ layihənin dəyəri
- inflyasiyanın və qiymətlərinin dəyişməsi proqnozu
- valyuta məzənnəsinin dəyişməsi

265. İstehsal potensialı nə ilə müəyyən edilir?

- ✓ istehsal gücü ilə
- məhsul satışı bazarın perspektivinin öyrənilməsi ilə
- qeyri-maddi aktivlərin olması ilə
- iqtisadi kadrların olması ilə
- avadanlıq, bina və qurğuların tərkibi və aşınması ilə

266. İnvestisiya layihəsinin təyinatına uyğun deyil –

- ✓ marketinq, istehsal və maliyyə strategiyası
- layihənin reallaşdırılması qrafikinə izlənilməsi
- layihənin reallaşdırılmasında olan problemlərin aşkar edilməsi
- məhsul istehsalı ilə bağlı xərclərin qiymətləndirilməsi
- məhsul satışı bazarının perspektivlərinin öyrənilməsi

267. İnvestisiya layihəsi planlaşdırmanın hansı növünə aid edilir?

- iqtisadi planlaşdırmaya
- sosial planlaşdırmaya
- operativ planlaşdırmaya
- ✓ uzunmüddətli planlaşdırmaya
- cari planlaşdırmaya

268. Xüsusi səhmdar kapitalın səmərəliliyin qiymətləndirilməsində nəzərə alınmır?

- ✓ müxtəlif səviyyəli büdcələr üçün layihənin reallaşdırılması nəticələri
- layihənin reallaşdırılmasında bir nəfərin iştirakı
- cəlb olunmuş səhmdar kapital üzrə səmərəliliyin müəyyən edilməsi
- bütün kapital üzrə səmərəliliyin müəyyən edilməsi
- layihələşdirilən müəssisə mövqeyindən investisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsi

269. Layihələşdirilən müəssisə mövqeyindən investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi nədir?

- layihənin reallaşdırılmasında qarşılıqlı əlaqəli iştirakçılar qrupunun iştirak etdiyi variant
- büdcə səmərəliliyinin qiymətləndirilməsi variantı
- layihənin yüksək strukturların maraqlarına toxunduğu variant
- ✓ layihənin reallaşdırılmasında bir iştirakçının və kommersiya bankının iştirak etdiyi variant
- doğru variant yoxdur

270. İnvestisiya layihəsinin ödəmə müddəti necə müəyyən edilir?

- ✓ xərclərin effektiv bölünməsi ilə

- bütün variantlar doğrudur
- investisiyanın rentabelliği əsasında
- investisiyanın ödənilməsinin daxili norması ilə
- investisiya qouluşlarının və digər xərclərin məcmu nəticələrlə müqayisəsi əsasında

271. İnvestisiyanın ödəmə müddətinin hesablanması metodu

- ✓ ilkin investisiyaların ödənilməsi üçün lazım gələn müddəti müəyyən edir
- diskontlaşdırma əmsalının son hədd kəmiyyətini ($NPV = 0$ olduğu hal) müəyyən edir
- xalis cari dəyərin (NOV) və investisiyaların rentabelliğinin hesablanması kompleks metodudur
- bu gün investisiyalaşdırılan vəsaitlərin gələcək dəyərini müəyyən edir
- pul dailolmalarının investisiyanın məbləğinə bərabərləşməsi vəziyyətini müəyyən edir

272. Daxili mənfəət norması göstəricisi əsasında layihənin reallaşdırılmasının məqsədə uyğunluğu barədə nəticə çıxarmaq olarmı?

- Müstəsna hallarda
- Bu layihənin sahəvi mənsubiyyətindən asılıdır
- ✓ Xeyr
- Bəli
- Həmişə yox

273. Daxili gəlir normasının hesablanması metodu –

- ✓ diskontlaşdırma əmsalının son hədd kəmiyyətini ($NPV = 0$ olduğu hal) müəyyən edir
- bu gün investisiyalaşdırılma vəsaitlərin gələcək dəyərini hesablamağa imkan verir
- daxili gəlir normasını qoyuluşların standart kimi seçilən ödənilməsi dərəcəsi ilə müqayisə edir
- investisiyanın ödənilməsinin daxili normasını müəyyən edir
- xalis cari dəyərin (NOV) və investisiyaların rentabelliğinin hesablanması kompleks metodudur

274. İnvestisiyanın rentabelliğinin hesablanması metodu

- ✓ investisiya xərclərinə aid edilən pul daxilolmalarının məbləğini müəyyən edir
- xalis cari dəyərin qarşılıqlı tərç kəmiyyətini müəyyən edir
- pul axının məcmu saldosunun hesablanması əsaslanır
- pul daxilolmaları arasındakı fərqdən əlavə diskont normasını da uçota alır
- pul daxilolmaları və xərcləri arasından fərqin müəyyən edilməsinə əsaslanır

275. Xalis cari dəyərin (NPV) hesablanması metodu –

- gözlənilən inflyasiya səviyyəsindən asılıdır
- kapitallaşdırma əmsallarının hesablanması əsaslanır
- ✓ pul daxilolmaları arasındakı fərqdən əlavə diskont normasını da uçota alır
- pul daxilolmaları və xərcləri arasından fərqin müəyyən edilməsinə əsaslanır
- pul axının məcmu saldosunun hesablanması əsaslanır

276. Diskont norması

- pul axınlarının məcmu saldosunun hesablanması prosesindən asılıdır
- daxili gəlir normasından asılıdır
- gözlənilən inflyasiya səviyyəsindən asılıdır
- bank kreditlərinə görə faizlərdən asılıdır
- ✓ verilmiş kəmiyyətdir

277. Diskontlaşdırma nədir?

- ✓ bütün investisiyalaşdırılma vəsaitlərin gələcək dəyərinin hesablanması prosesi
- pul axınlarının orta kəmiyyətə gətirilməsi
- pul vəsaitlərinin illik ödənişini nəzərdə tutan maliyyə əməliyyatı
- gələcəkdə hər hansı məbləği əldə etmək üçün investisiyalaşdırılacaq məbləğin hesablanması prosesi
- pul axınlarının məcmu saldosunun hesablanması prosesi

278. Transfert ödənişləri nəyi əks etdirir?

- √ pul vəsaitlərinin daxili yerdəyişmələrinin bütün növlərini vergiləri, subsidiyaları
- daha səmərəli alternativ istifadə şəraitində istehsal amilindən istifadə ilə alınan
- bütün variantlar doğrudur
- mənfi saldoya malik pul daxilolmaları və xərcləri
- son məhsulun ölçüsü

279. Pul axını nə ilə xarakterizə olunur?

- maliyyə fəaliyyəti göstəriciləri ilə
- obyektiv amillər nəticəsində riskin yüksəlməsi ilə
- √ pul daxilolmalarının və xərcərinin saldosu ilə
- müsbət balansla
- istehsal fəaliyyətinin effekti (zərəri) ilə

280. Pul axını nədən ibarətdir?

- √ əməliyyat, investisiya və maliyyə fəaliyyətlərindən daxilolmalardan
- xarici kapital qoyuluşlarından
- kapital vahidinə proqnozlaşdırılan mənfəətdən
- maliyyə fəaliyyəti göstəricilərindən
- məhsul buraxılışı həcmindən

281. Layihənin səmərəliliyi nədən asılıdır?

- √ layihənin həyata keçirilməsi dövrləri üzrə xərclərin və gəlirlərin bölgüsündən
- pul axınlarının məcmu saldosundan
- maliyyələşdirmə mənbələrindən
- layihənin sahəvi məhsuliyətindən
- əmlak vergisinin dərəcəsindən

282. Layihənin investisiya cəlbediciliyi nə ilə müəyyən edilir?

- firma üçün məqbul müddətdə investisiyanın ödənilməsi ilə
- mənfəətin ayırmalar və sosial ödənişlərlə
- √ xalis cari dəyərin (NPV) kəmiyyəti ilə
- mənfəətin proqnozlaşdırılan həcmi ilə
- kapital vahidinə proqnozlaşdırılan mənfəətin kəmiyyəti ilə

283. İntestisiyaların həcmnin həddi nə ilə müəyyən edilir?

- borc kapitalının miqdarı ilə
- inflyasiyanın tempi ilə
- √ investisiyanın gəlirliliyinin bazar faiz dərəcəsi ilə müqayisə olunmadığı vəziyyətlə
- firmanın malik olduğu vəsaitlərin miqdarı ilə
- firma rəhbərliyinin qərarı ilə

284. Aşağıdakılardan hansı doğrudur?

- investisiyanın həcmi azalarkən gəlirlilik azalır
- investisiyanın gəlirliliyi həcmi bazar faiz dərəcəsi ilə müəyyən edilir
- √ investisiyanın həcmi onun gəlirliliyinə öz əksini təpmir
- investisiyanın gəlirliliyi müəssisənin malik olduğu vəsaitlərin miqdarı ilə müəyyən edilir
- investisiyanın həcmi artarkən gəlirlilik azalır

285. Əgər investisiya layihəsi ayrıca bir ölkənin iqtisadi, sosial və ekoloji vəziyyətinə təsir göstərsə, 0 –

- √ irimiqyashlı layihədir

- dövlət layihəsidir
- yerli (lokal) layihədir
- regional layihədir
- qlobal layihədir

286. İnvestisiya layihəsinin sosial göstəricilərinə aid edilmir –

- √ məhsul satışının həcmi
- müəssisənin işçilərinin gəlirləri
- texniki təhlükəsizliyin təşkili səviyyəsi
- istehlak səbəti
- işsizlərin sayı

287. İnvestisiya layihəsinin ekoloji göstəricilərinə aid edilmir –

- √ işçilərin sayı
- doğru variant yoxdur
- radiasiya səviyyəsi
- istehsalın inkişafının ekoloji nəticələri
- ətraf mühitin çirklənməsi səviyyəsi

288. Layihənin ömür müddəti nədir?

- √ qoyulmuş kapitalın ödənilməsi müddətinin və investora tələblərinin uçotu ilə hesablaşma dövrü
- bütün variantlar doğrudur
- tikinti müddəti
- əsas fondların normativ xidmət müddəti
- əsas avadanlığın orta çəkili xidmət müddəti

289. Faiz dərəcəsinin nominal səviyyəsindən real səviyyəsinə keçirilir –

- √ inflyasiya tərkibinin ölçüsünün müəyyən edilməsindən sonra
- layihənin kommərasiya səmərəliliyi müəyyən edildikdən sonra
- layihənin ictimai səmərəliliyinin hesablanmasıdan sonra
- layihənin ümumi səmərəliliyinin hesablanmasıdan sonra
- layihənin ilkin texniki-iqtisadi əsaslandırılmasıdan sonra

290. Mövcud qiymətlərdən istifadə etməklə hesablanmış daxili gəlir norması ilə müqayisə olunması üçün

- √ faiz dərəcələri inflyasiyadan təmizlənməsi və onun real kəmiyyəti hesablanmalıdır
- bütün variantlar doğrudur.
- borcun verilməsi dövründə inflyasiya tempi uçota alınmalıdır
- nominal gəlirlərin alıcılıq qabiliyyəti uçota alınmalıdır
- faiz dərəcələri inflyasiyadan təmizlənməsi və onun nominal kəmiyyəti hesablanmalıdır

291. Praktiki elan olunmuş nominal bank faiz dərəcələri –

- √ borcun verilməsi dövründə inflyasiya tempini uçota alır
- nominal gəlirlərin vaxt keçdikcə azalın kredit qabiliyyətini uçota alır.
- nominal gəlirlərin real alıcılıq qabiliyyətini mütləq uçota alır
- nominal gəlirlərin real alıcılıq qabiliyyətini uçota almır
- borcun verilməsi dövründə inflyasiya tempini uçota almır

292. Daxili gəlir norması müqayisə olunmalıdır –

- √ investor üçün məqbul gəlir norması ilə
- bütün variantlar doğrudur
- nominal gəlirlərin alıcılıq qabiliyyəti ilə
- layihənin ictimai səmərəliliyi ilə
- layihənin kommərasiya səmərəliliyi ilə

293. Mövcud qiymətlərdə səmərəlilik göstəricilərin hesablanması məqsədi deyil –

- ictimai səmərəliliyin hesablanması
- ümumi səmərəliliyin hesablanması
- √ doğru variant yoxdur
- layihə ideyasını qiymətləndirilməsi
- layihənin ilkin texniki-iqtisadi qiymətləndirilməsi

294. İnflasiya hansı layihənin səmərəliliyinə əhəmiyyətli təsir göstərmir?

- √ nominal gəlirlərin real alıcılıq qabiliyyəti vaxt keçdikcə azalan
- bir neçə valyutadan paralel istifadə etməklə reallaşdırılan
- çoxlu miqdarda borc vəsaitləri tələb edən
- uzunmüddətli investisiya tsiklinə malik
- Bütün variantlar doğrudur.

295. Səhmdarların xalis gəlirinin tərkib elementi deyil –

- √ pul axınlarının diskontlaşdırılmış kəmiyyətə
- əsas fondların amortizasiyası
- sərbəstləşdirilən dövriyyə vəsaitləri
- xalis mənfəət
- sərbəstləşdirilən aktivlər

296. Səhmdar kapitalı səmərəliliyinin qiymətləndirilməsi üçün (yanlış variantı seçin) –

- pul axınlarının təshihə olunması cari təsərrüfat mexanizminin tələblərinə cavab verməlidir.
- bütün variantlar doğrudur.
- √ bütün pul axınları diskontlaşdırılmalıdır
- pul axınlarının məcmu saldosu təshihə olunmalıdır.
- pul axınlarının məcmu saldosu layihənin reallaşdırılmasından əldə olunan xalis mənfəətə uyğun olmalıdır.

297. Səmərəlilik göstəricilərinin hesablanması üçün pul axınının ilkin kəmiyyəti necə hesablanır?

- dividendlərin pul vəsaitləri xərclərinə daxil edilməsi əsasında
- səhmdarların gəlir normaları əsasında
- sərbəst pul vəsaitlərinin kəmiyyəti əsasında
- dividendlərin ümumi həcmindən səhmlərin növləri üzrə bölüşdürülməsi qaydasında
- √ hesablama dövrünün hər bir addımında fəaliyyət sferalarından pul axınlarının soldosu kimi

298. Dividend siyasətinin mümkün variantlarında nəzərə alınmır

- √ potensial investorların cəlb olunması imkanlarının qiymətləndirilməsi
- dividendlərin ümumi həcmindən səhmlərin növləri üzrə bölgüsü
- cəlb olunmuş səhmlərin gəlirliliyinin adi səhmlərin gəlirliliyinə nisbəti
- cəlb olunmuş səhmlərin gəlirliliyi
- doğru variant yoxdur

299. Layihədə iştirak səmərəliliyinin qiymətləndirilməsi üçün zəruridir

- √ “üç axının məcmu saldosu” maddəsi üzrə sərbəst pul vəsaitlərinin kəmiyyətinin formalaşdırılması
- növlər üzrə səhmlərin bölgüsünün əsaslandırılması
- hər bir səhm növü üçün fərdi pul axınları əsasında büdcənin balanslılığının müəyyən edilməsi
- mümkün dividend siyasətinin işlənilməsi
- büdcənin balanslılığının əsaslandırılması

300. Bütün fəaliyyət sferaları üzrə pul daxilolmaları və xərclərin balanslaşdırılmasının aşkar edilməsi nəyi nəzərdə tutur?

- kreditlər üzrə ödənişlərin məcburi olmasını

- bütün variantlar doğrudur.
- √ xərclərə xalis mənfəətdən dividendlərin daxil edilməsini
- ehtiyat fondların yaradılmasını
- investisiya layihəsi üzrə bütün xərclərin balanslaşdırılmasını

301. Layihənin maliyyə reallaşdırılması son nəticədə gətirilir.

- √ bütün fəaliyyət sferaları üzrə pul daxilolmaları və xərclərinin balanslaşdırılmasına
- kreditlərə üzrə faizlərin ödənilməsinə
- ehtiyat fondların yaradılmasına
- qeyri-istehsal layihənin həyata keçirilməsi ilə bağlı istehsal xərclərinin balanslaşdırılmasına
- layihənin həyata keçirilməsi ilə bağlı istehsal xərclərinin balanslaşdırılmasına

302. Maliyyə reallaşdırılmasının qiymətləndirilməsində maliyyə planlaşdırılmasının məqsədi deyil?

- √ istehsal və qeyri-istehsal xərclərinin qeyri-balanslılığının aradan qaldırılması
- pul axınlarının artırılması və xərclərin ixtisar olunması
- xüsusi kapitalın artırılması
- pul vəsaitlərinin müsbət likvid qalığının təmin edilməsi
- pul axınları və xərclərinin qeyri-balanslılığının aradan qaldırılması

303. Hər hansı dövrdə pul axınlarının mənfi kəmiyyətli olması nəyi əks etdirir?

- maliyyələşdirmə mənbələrinin olmamasını
- bütün variantlar doğrudur.
- √ müəssisənin öz xərclərini ödəmək qabiliyyətində olmamasını
- layihənin maliyyə reallaşdırılmasını
- pul axının müsbət məcmu saldoyunu

304. Layihənin maliyyə reallaşdırılması şərtləndirir.

- pul axınlarının kapitallaşdırma əmsalı ilə çevrilməsini
- məcmu qeyri-reallaşdırma xərclərinin uçotunu
- √ ilkin formalaşmış axınlara təsbitlərin edilməsi
- bölgü əmsalının uçotu zəruriliyini
- pul axınlarının diskontlaşdırma əmsalı ilə çevrilməsini

305. Daxilolmaların və xərclərin bərabər bölgüsü zamanı pul axını çevrilməlidir?

- diskontlaşdırma əmsalının uçotu ilə
- kapitallaşdırma əmsalının uçotu ilə
- √ bölgü əmsalının uçotu ilə
- investorun xüsusi kapitalına
- məcmu soldoya

306. Səmərəlilik hesablamalarının etibarlılığını yüksəltmək üçün nəyə diqqət yetirməlidir?

- √ Hesablama addımları daxilində pul axının bölüşdürülməsinə
- Layihənin reallaşdırılmasının maliyyə mənbələrinə
- Qeyri-reallaşdırma xərclərinin bərabər bölgüsünə
- Layihənin kreditləşdirilməsi sxeminə
- Reallaşdırma xərclərinin bərabər bölgüsünə

307. Kreditlərə görə faizlər aid edilir –

- √ qeyri-reallaşdırma xərclərinə
- reallaşdırma xərclərinə
- doğru variant yoxdur
- əlavə dəyər vergisinə
- mənfəətdən vergiyə

- 308.** Investisiya layihəsinin iştirakçıları üçün səmərəliliyin müəyyən edilməsində əlavə olraaq uçota alınır - (səhv varinatı seçin)
- √ bütün varinatlar yanlıştır
 - layihənin maliyyələşdirilməsi mənbələri və sxemləri
 - xüsusi kapitalın cəlb edilməsi haqqında
 - maliyyə fəaliyyətindən pul axınları
 - səhmdar kapitalın cəlb edilməsi
- 309.** Investisiya layihəsinin iştirakçıları üçün səmərəlilik göstəriciləri hesablanan zaman aşağıdakılardan hansı haqqında əlavə informasiya zəruri deyil?
- √ kreditləşdirmə və vergiyə cəlb etmə sxemi haqqında
 - borcların alınması və ödənilməsi
 - xüsusi kapitalın cəlb edilməsi haqqında
 - layihənin maliyyələşdirilməsi sxemi haqqında
 - layihənin maliyyələşdirilməsi mənbələri haqqında
- 310.** Cəlb olunmuş vəsaitlər (yanlış variantı seçin) –
- √ uzunmüddətli bank kreditlərini nəzərdə tutur
 - daxili mənbələrlə, xüsusi kapitalla birləşdirilir
 - sərbəst idarəolunandırlar
 - dividendlərin ödənilməsini nəzərdə tutur
 - daxili maliyyələşdirmə mənbələrinə yaxındır
- 311.** Borc vəsaitlər üzrə öhdəliklərin yerinə yetirilməsi –
- √ sahibkarlıq fəaliyyətinin nəticələrindən asılı deyil
 - adi səhmlərin emissiyasını nəzərdə tutur.
 - kənar investorların nizamnamə fonduna ödənişlərini nəzərdə tutur.
 - cəlb olunmuş səhmlər emissiyasını nəzərdə tutur
 - sahibkarlıq fəaliyyətinin nəticələrindən asılıdır
- 312.** Investisiya layihəsinin işlənilməsi onunda kredit üzrə nominal faiz dərəcəsi kimi qəbul edilə bilər –
- √ elan olunmuş bank fəzi dərəcələrə
 - bütün variantlar doğrudur
 - kreditlərə xidmət üzrə faizlər
 - kreditlər üzrə sürüşkən faiz dərəcələri
 - inflyasiya tempinin uçotu ilə proqnozlaşdırılan dərəcələr
- 313.** Kredit üzrə fəzi ödənişlərinin ölçüsü hesablanır –
- √ borc məbləğinin və nominal dərəcənin əsasında
 - pul axınlarının diskontlaşdırılması əsasında
 - pul axınlarının deflyasiyası əsasında
 - inflyasiya tempinin uçotu əsasında
 - borc vəsaitlərinə olan tələbat əsasında
- 314.** Maliyyələşdirmə sxeminin işlənilməsi əhatə edir –
- nominal fəzi dərəcəsinin müəyyən edilməsini
 - borcların müəyyən edilməsini
 - √ kredit üzrə faizlərin ödənilməsi qrafikinə müəyyən edilməsini
 - maliyyələşdirmə mənbələrinin seçilməsini
 - borc vəsaitlərinə tələbatın əsaslandırılmasını
- 315.** Qalıq dəyər –

- √ əmlak vergisinin hesablanması bazasıdır
- maliyyə - investisiya büdcəsinin formalaşdırılmasının əsasıdır
- maliyyələşdirmənin əsas elementi və mənbəyidir
- amortizasiyanın hesablanması bazasıdır
- likvid dəyərin hesablanması bazasıdır

316. Aşağıdakılardan hansı maliyyə-investisiya büdcəsinin formalaşdırılmasından əvvəl yəinə yetirilmir?

- √ maliyyə mənfəətinin hesablanması
- xalis mənfəətin hesablanması
- mənfəət vergisinin hesablanması
- vergi cəlb olunan mənfəətin hesablanması
- ümumi mənfəətin hesablanması

317. Büdcənin formalaşdırılmasında amortizasiya (səhv variantı seçin)

- büdcədə mənfəət vergisi vasitəsilə özünü büruzə verir.
- maliyyələşdirmə mənbəyi kimi baxılır
- √ büdcədə qalıq dəyəri vasitəsilə özünü biruzə verir
- avtomatik olaraq xalis gəlirin tərkibinə daxil edilir
- istehsal xərcləri kimi baxılır

318. Kommersiya səmərəliliyi göstəricilərinə inflyasiyanın uçotu necə aparılmalıdır? (səhv variantı seçin)

- investisiya fəaliyyəti üzrə pul axını proqnoz qiymətlərdə hesablanmalıdır.
- əməliyyat fəaliyyəti üzrə pul axını proqnoz qiymətlərdə hesablanmalıdır.
- fəaliyyət sferaları üzrə axın saldosu müəyyən edilməlidir
- layihə üzrə məcmu axın saldosu müəyyən edilməlidir
- √ hər bir məhsul, resurs üçün həmcinslik əmsalı hesablanmalıdır

319. Həmcinslik əmsalının tətbiqi ilə hesablamaların üstünlüyü nədir?

- √ proqnoz qiymətlərin dəyişməsinə izləmək imkanı verir
- inflyasiya tempini izləmək imkanı verir
- qiymətin orta səviyyəsini müəyyən etmək imkanı verir
- pul axınlarını izləmək imkanı verir
- investisiya layihəsinin xalis diskontlaşdırılmış gəlirini hesablamaq imkanı verir

320. Proqnoz qiymətləri necə hesablamaq olar?

- √ məhsulun cari qiymətini proqnozlaşdırılan inflyasiya indeksinə vurmaqla
- pul axınlarının diskontlaşdırılması əmsalını cari qiymətlərdə pul axınlarına vurmaqla
- qiymətin bazis indeksinin inflyasiyanın ümumi bazis indeksini bölməklə
- qiymətin bazis indeksinin inflyasiyanın ümumi bazis indeksini vurmaqla
- məhsulun cari qiymətini proqnozlaşdırılan inflyasiya indeksinə bölməklə

321. Həmcinslik əmsalı nəyi xarakterisə edir?

- qiymətin orta səviyyəsini onun orta səviyyəsinə nisbətini
- hesabat dövrünün qiymət səviyyəsini bazis qiymətinə nisbətini
- √ məhsul növünün qiymətinin artımının qiymətini ümumi orta artımından kənarlaşmasını
- məhsul növünə qiymət artımı
- inflyasiyanın artım tempini

322. Hər bir məhsul, resurs və xidmət üçün həmcinslik əmsalı nəyə bərabərdir?

- √ məhsulun, resursun qiymətinin bazis indeksinin inflyasiyanın ümumi bazis indeksinə olan nisbətində
- pul axınlarının diskontlaşdırılması əmsalının gəlirlilik indeksinə nisbətində
- pul axınlarının diskontlaşdırılması əmsalının pul axınlarına görə törəməsinə
- məhsulun, resursun qiymətinin bazis indeksinin inflyasiyanın ümumi bazis indeksinin hasilinə

- pul axının diskontlaşdırılması əmsalı ilə inflyasiyanın ümumi bazis indeksinin fərqi

323. İnvestisiya layihəsinin xalis diskontlaşdırılmış gəliri hansı halda dəyişmir?

- ✓ pul axınlarında və gəlir normasında eyni inflasiya tempi uçota alınarkən
- proqnoz qiymətində daxili gəlir norması artan zaman
- pul axınlarında gəlirlilik indeksi uçota alınan zaman
- pul vəsaitləri axınlarında gəlirlilik indeksi uçota alınarkən
- layihənin ödəmə müddəti dəyişərkən

324. Mövcud qiymətlərdə pul axınlarını proqnoz qiymətlərdə ifadə etmək üçün –

- mövcud qiymətlərdə pul axını kapitallaşdırma əmsalına bölünür
- mövcud qiymətlərdə pul axını variasiya əmsalına bölünür
- ✓ mövcud qiymətlərdə pul axını inflyasiya indeksinə vurulur
- mövcud qiymətlərdə pul axını inflyasiya indeksinə bölünür
- mövcud qiymətlərdə pul axını diskontlaşdırma əmsalına vurulur

325. Pul axınlarını proqnoz qiymətlərdə yenidən qiymətləndirmək üçün –

- inflyasiya tempinə görə təshih olunmalıdır
- bütün variantlar doğrudur.
- ✓ pul axını inflyasiyanın ümumi bazis indeksinə görə təshih olunmalıdır
- pul axını inflyasiyanın ümumi zəncirvari indeksinə görə təshih olunmalıdır
- məqbul gəlir normasının indeksləşdirilməsi əsasında təshih olunmalıdır

326. Proqnoz qiymətlərdə hesablamalara keçid aşağıdakılardan hansı üzrə aparıla bilməz?

- investisiya layihəsi üzrə pul axınlarının ümumi məbləği
- investisiya layihəsi üzrə pul məsrəflərinin ümumi məbləği
- ✓ məqbul gəlir norması
- bütövlükdə layihə
- ümumi pul axını

327. Məhsulların və istehlak edilən resursların proqnoz qiymətidir –

- ✓ inflyasiyanın təsvirinin uçotu ilə təshih olunmuş cari qiymət
- investorun marağına uyğun olan səmərəlilik göstəricisi
- nominal gəlirləri alıcılıq qabiliyyəti
- gözlənilən inflyasiyanın uçotu ilə əsaslandırılmış gəlir norması
- məqbul gəlir normasının indeksləşdirilməsi əsasında müəyyən edilən qiymət

328. İnflyasiya mükafatı nəyn əsasında müəyyən edilir?

- ✓ inflasiyanın tempi
- məqbul gəlir normasının indeksləşdirilməsi
- bütün variantlar doğrudur.
- pul vəsaitləri axınlarının qiymətləndirilməsi
- məcmu pul axının saldosu

329. İnflyasiyanı əks etdirən qiymətlərdə pul axınlarının formalaşdırılmasının nəticəsi nədir?

- ✓ təsəttü edilmiş qiymətində qiymətləndirmə ilə müqayisədə MİB-nin dəyişməsi
- inflyasiyanın uçotu ilə gəlir normasının əsaslandırılması
- investorların maraqları baxımından səmərəlilik göstəricilərinin interpretasiyası
- maliyyə-investisiya büdcəsinin (MİB) balanslaşdırılması üzrə prosedurların
- layihənin maliyyə reallaşdırılmasının təmin edilməsi

330. Proqnoz qiymətlərinin təyini aşağıdakılardan hansı üçün obyektiv zəmin deyil?

- √ daxili gəlir norması göstəricilərindən birinin interpretasiyası
- borclara xidmət xərclərinin əsaslandırılması
- investisiya layihəsinin maliyyə reallaşdırılması şərtinin müəyyən edilməsi
- borc vəsaitlərin tələbin əsaslandırılması
- əsas kapitala yönəldilən investisiyanın hesbalanması

331. Adi səhmlərin emitent üçün üstün cəhəti deyil –

- √ yüksək risklilik
- əlverişli şəraitdə səhmin məzənnəsi və müəssisənin əmlakının dəyəri artır
- konkret ödəmə müddəti təyin edilməmişdir
- dividendlərin ödənilməsi mütləq deyil
- müvafiq zəmanət və girovun təqdim olunması zəruri deyil

332. Emitent üçün imtiyazlı səhmlərin üstünlüyü deyil –

- √ konkret ödəmə müddəti təyin edilməmişdir
- əlverişli şəraitdə səhmin məzənnəsi və müəssisənin əmlakının dəyəri artır
- imtiyazlı səhmlər müəssisənin ən aşağı riskli öhdəliklərindən biridir
- imtiyazlı səhmlərin sahiblərinin firmanın siyasətinə təsir etmək imkan yoxdur
- dividendlərin ödənilməsi müddəti uzadıla bilər

333. Emitent üçün səhm buraxılışının çatışmazlığıdır (səhv varinatı seçin)

- √ imtiyazlı səhmlərin sahiblərinin firmanın siyasətinə təsir etmək imkan yoxdur
- səhmlərin emissiyası və yerləşdirilməsi ilə bağlı xərclər yüksəkdir
- səhmlərin hərəkərinə nəzarət imkanı zəifdir
- səhmdarlar bank depozitləri ilə müqayisədə daha yüksək gəlir tələb edirlər
- bu daha bahalı kapital mənbəyidir

334. Özünümaliyyələşdirmə nəyi nəzərdə tutur?

- √ xüsusi vəsaitlər hesabına investisiyalaşdırmanın aparılmasını
- şirkətin səhmləri hesabına investisiyalaşdırmanın aparılmasını
- borc vəsaitləri hesabına investisiyalaşdırmanın aparılmasını
- kredit vəsaitləri hesabına investisiyalaşdırmanın aparılmasını
- cəlb olunmuş vəsaitlər hesabına investisiyalaşdırmanın aparılmasını

335. İnteraksiya layihələşdirməsində dinamik modellər –

- investisiya layihəsi strategiyalarını (ssenarilərini) işləməyə imkan verir
- məqbul maliyyələşdirmə sxemini seçmək imkanı verir
- √ hesablamaların dürüslüyünü artırır
- layihə iştirakçılarının maliyyə itkiləri ehtimalını azaldır
- pul axınlarının dinamikası üzrə qeyri-müəyyənliyi qiymətləndirməyə imkan verir

336. Borc vəsaitlərinin dəyəri –

- √ investorun tələb etdiyi gəlirlilik səviyyəsinə bərabərdir
- vəsait qoyuluşunun staxdan gəlir hesabına ödənilməsidir
- investorun tələb etdiyi gəlirlilik səviyyəsinə bərabərdir
- cəlb olunmuş kreditlər üzrə effektiv faiz dərəcəsinə bərabərdir
- investisiyanın rentabelliyini təmin edən mənfəətə bərabərdir

337. Xüsusi kapitalın mənbəyi deyil –

- √ səhmlər, kreditlər
- amortizasiya ayrılmaları
- bütün variantlar doğrudur
- aktivlərin satışından vəsaitlər

- xalis mənfəət

338. Sürətli amortizasiya başlıca üstünlüyü nədən ibarətdir?

- kreditlərə görə faiz dərəcələrinin azalması
- bütün variantlar doğrudur
- ✓ müəssisənin investisiya imkanlarının genişlənməsi
- məhsulun maya dəyərinin aşağı salınması
- istehsalın rentabilliyinin yüksəlməsi

339. Özünümaliyyələşdirmə axınına (daxilolmalarına) aid deyil

- səhmlər
- bölüşdürülməmiş mənfəət
- ehtiyat fondu
- amortizasiya fondu
- ✓ kreditlər

340. Özünümaliyyələşdirmə mexanizminin elementləri deyil –

- ✓ borc vəsaitləri
- sığorta ödənişləri
- mənfəətdən ayırmalar
- amortizasiya fondu
- doğru variant yoxdur

341. Investisiya fəaliyyəti çərçivəsində maliyyə alətlərinə və onların ekvivalentlərinə ad edilmir

- ✓ əmək xərcləri
- pul
- doğru variant yoxdur
- veksellər, kreditlər və borclar
- qiymətli kağızlar

342. Əgər hesabat dövrünün hər bir addımında sərbəst pul vəsaitlərinin ölçüsü mənfə olarsa –

- bütün variantlar doğrudur.
- nominal fəzi dərəcəsi real faiz dərəcəsinə bərabərdir
- ✓ əlavə maliyyə resurslarının cəlb edilməsi variantlarını fikirləşmək lazımdır
- borc vəsaitlərinin ölçüsü müsbət olacaq
- cəlb olunmuş vəsaitlərin kəmiyyəti sıfır bərabərdir

343. Təsərrüfat məqsədli kreditlər (səh varinatı seçin)

- ✓ bina və qurğuların tikintisi ilə bağlıdır
- onlara görə faizlər məhsulun maya dəyərinə daxil edilir
- adətən qısamüddətliyərlər
- istehsal ehtiyatlarının tamamlanması ilə bağlıdır
- material resurslarının tədarükü ilə bağlıdır

344. Investisiya məqsədli kreditlər (səh varinatı seçin)

- ✓ bütün variantlar doğru deyil
- dövriyyə vəsaitlərinin tamamlanması xərcləri ilə bağlıdır
- bina və qurğuların tikintisi xərcləri ilə bağlıdır
- avadanlığın alınması xərcləri ilə bağlıdır
- uzunmüddətli kreditlərdir

345. Kreditlər hansı məqsədə sərf oluna bilməz?

- dövriyyə vəsaitlərini pulla tamamlanmasına
- maddi resursların alınmasına, istehsal ehtiyatlarının tamamlanmasına
- ✓ istismar məqsədlərinə
- investisiya məqsədlərinə
- təsərrüfat məqsədlərinə

346. Kreditlərin cəlb olunması imkanları aşağıdakılardan hansı ilə müəyyən edilmir?

- müəssisədə istehsalın səmərəliliyi
- sərbəst pul vəsaitlərinin miqdarı
- ✓ borc vəsaitlərinin miqdarı
- gələcək müəssisənin xarakteri
- bankın investisiya layihələri ilə iş təcrübəsi

347. Əgər hesabat dövrünün hər bir addımında sərbəst pul vəsaitlərinin miqdarı mənfi kəmiyyətdirsə (səh varinatı seçin)

- müəssisə öz maliyyə öhdəliklərini yerinə yetirə bilməz
- layihə həyat qabiliyyətli deyil
- ✓ layihə səmərəsizdir
- müəssisə faktiki olaraq müflisləşmişdir
- müəssisə vəsait qıtlığı ilə üzləşəcək

348. Aşağıdakılardan hansı səhvdir?

- ✓ hesabat dövrünün hər bir addımında sərbəst pul vəsaitlərinin məbləği mənfi kəmiyyət olmalıdır
- hesabat dövrünün hər bir addımında sərbəst pul vəsaitlərinin məbləği müsbət kəmiyyət olmalıdır
- istismar mərhələsində sərbəst pul vəsaitlərinin məbləği sıfıra bərabər olmalıdır
- istismar mərhələsində sərbəst pul vəsaitlərinin məbləği müsbət kəmiyyət olmalıdır
- investisiya mərhələsində sərbəst pul vəsaitləri olmamalıdır

349. İntestisiyalara tələbatın və onların cəlb olunması mənbələrinə nəzarət parametri hansıdır?

- ✓ sərbəst pul vəsaitlərinin miqdarı
- borc vəsaitlərinin məbləği
- inflyasiya səviyyəsi
- real fəzi dərəcəsi
- nominal faiz dərəcəsi

350. Hansı mərhələdə xarici maliyyələşdirməyə tələbat daha yüksəkdir?

- ✓ layihə güclərinin mənimsənilməsi
- bütün variantlar doğrudur
- istismar
- istehsalın artımı
- layihələşdirmə

351. Yanlış variantı seçin

- ✓ vergiyə cəlb etmə norması amortizasiya normasından bir neçə dəfə yüksəkdir
- amortizasiya ən ucuz maliyyələşdirmə mənbəyidir
- müəssisə amortizasiyanın ehsalanmasının sürətli metodlarından istifadə edə bilər
- amortizasiyanın toplanması sahibkarlıq fəaliyyətinin nəticələrindən asılı deyil
- amortizasiya ən etibarlı maliyyələşdirmə mənbəyidir

352. Təcili likvidlik əmsalının yol verilən həddini göstərin

- 1 – 1,2
- 0,8 – 1,2
- 0,5 – 1,0
- 0,3 -1,0

✓ 0,5-1,2

353. Təcili likvidlik əmsalı necə hesablanır

- ✓ asan reallaşdırılan aktivlər / cari passivlər
- cari aktivlər / qısamüddətli öhdəliklər
 - cari aktivlər – qısamüddətli öhdəliklər
 - məcmu aktivlər / cari passivlər
 - likvid aktivlər / cari passivlər

354. Ümumi likvidlik əmsalı necə hesablanır

- ✓ Cari aktivlər / qısamüddətli öhdəliklər
- Cari aktivlər / uzunmüddətli öhdəliklər
 - Likvid aktivlər / uzunmüddətli öhdəliklər
 - Cari aktivlər – qısamüddətli öhdəliklər
 - Ümumi aktivlər / uzunmüddətli öhdəliklər

355. Ümumi tədiyyə qabiliyyətlilik əmsalının optimal kəmiyyəti hansıdır?

- 0,3 – 0,5
 - Layihənin tipindən asılıdır
- ✓ 0,2 – 0,3
- 0,1 – 0,3
 - 0,2 – 0,5

356. Ümumi tədiyyə qabiliyyətlilik əmsalı necə hesablanır

- ✓ ümumi borclar / məcmu aktivlər
- ümumi borclar x likvid aktivlər əmsalı
 - ümumi borclar / likvid aktivlər
 - daxili borclar / məcmu aktivlər
 - xarici borclar / məcmu aktivlər

357. Qiymətli kağızların investisiya cəlbəciliyi onların qabiliyyəti ilə müəyyən olunur.

- ✓ mənfəət gətirmək
- bütün varintlar doğrudur
 - kreditlərə görə faiz dərəcələrini azaltmaq
 - mülkiyyətin idarə olunmasında iştiraka zəmanət
 - bir səhm üzrə daha çox mənfəət gətirmə

358. İri səhm paketinin investisiya cəlbəciliyi xırda səhm paketinin investisiya cəlbəciliyindən nəyə görə yüksəkdir?

- istehsalın rentabelliyyətin yüksək olmasına görə
 - müəssisənin investisiya imkanlarının artmasına görə
- ✓ səhmdarın müəssisənin idarə olunmasında iştirakının daha yüksək səviyyəsinə görə
- investisiya riskinin aşağı olmasına görə
 - bir səhmə düşən gəlirliyin yüksək səviyyəsinə görə

359. Səhm nədir ?

- pul vəsaitlərinin illik ödənişini nəzərdə tutan maliyyə əməliyyatı
 - pul axınlarının orta səviyyəyə gətirilməsi
- ✓ sahibinin səhmdar cəmiyyətin idarə olunmasında iştirak hüququnu təsdiq edən qiymətli kağız
- sahibinin şirkətin mülkiyyətinə sərəncam vermək hüququ olmayan və illik faiz əldə etmək hüququ verən qiymətli kağız
 - gələcəkdə hər hansı aktivin alınması hüququ

360. İntestisiya layihəsinin hansı maliyyələşdirmə sxemi sahibkar üçün daha əhəmiyyətlidir?

- özünümaliyyələşdirmə və kreditin cəlb olunması
- xarici kapital qoyuluşu
- ✓ xüsusi hesablamaqla əsaslanırlar
- bütün variantlar doğrudur
- özünümaliyyələşdirmə

361. Digər maliyyələşdirmə mənbələri ilə müqayisədə kreditlər hansı üstünlüyə malikdir? (səhv variantı seçin)

- ✓ kreditlər nisbətən ucuz və çox risklidirlər
- investisiya fəaliyyətinin səmərəliliyinə və onun yüksəldilməsinin daxili ehtiyatlarının reallaşdırılmasına çox yüksək xarici nəzarət həyata keçirilir
- uzunmüddətli kreditlər kiçik müəssisələrin maliyyə vəsaitlərinə olan tələbatını ödəyir
- onların böyük ölçüdə cəlb olunması imkanları mövcuddur
- səhmlərin emissiyasına nisbətən daha qısa müddətə alınə bilərlər

362. Aşağıdakılardan hansı kredit maliyyələşdirməsinin çatışmazlığı deyil?

- ✓ onların böyük ölçüdə cəlb olunması imkanları mövcuddur
- cəlb etmənin və sənədləşmənin mürəkkəbliyi
- banklar qısamüddətli kreditlərə üstünlük verirlər
- səhmlərlə müqayisədə kredit borclarının yüksək riskliyini
- müvafiq zəmanət və girovun təqdim olunmasının zəruriliyi

363. İstiqrazlar –

- ✓ təsbit edilmiş gəlirlərə malik uzunmüddətli maliyyə öhdəlikləridir
- dividendlərin ödənilməsinə nəzərdə tutur
- daxili maliyyələşdirmə mənbələrinə yaxındır
- firmaların əksəriyyəti üçün ilkin vəsait mənbəyidir
- nominaldan təsbit olunmuş faizdir və müəssisənin mənfəətliliyindən asılı olmayaraq ödənilir

364. Adi səhmlər –

- ✓ firmaların əksəriyyəti üçün ilkin vəsait mənbəyidir
- nominaldan təsbit olunmuş faizdir və müəssisənin mənfəətliliyindən asılı olmayaraq ödənilir
- təsbit edilmiş gəlirlərə malik uzunmüddətli maliyyə öhdəlikləridir
- daxili maliyyələşdirmə mənbələrinə yaxındır
- dividendlərin ödənilməsinə nəzərdə tutur

365. İntestisiyani özünü doğrultma müddəti necə hesablanır ?

- ✓ $\text{Investisiya} / \text{Gəlir}$
- $\text{Investisiya} / \text{Mənfəət}$
- $\text{Gəlir} / \text{İntestisiya}$
- $\text{İntestisiya} / \text{nominal gəlir}$
- $\text{Gəlir} / \text{Investisiya}$

366. İntestisiya layihələrinin səmərəliliyinin göstəricilərinə nələr adiddir ?

- ✓ Yuxarıda sadalanan cavablar
- Cari istahsal xərcləri
- Əmtənin reallaşması qiyməti
- Heç biri
- İntestisiya həcmi

367. İqtisadi səmərəlilik təcrübəyə birbaşa müdaxilə edir və bu da müəyyən konseptual prinsiplərin işlənməsini tələb edir . Bu prinsiplər aşağıdakılardır ?

- ✓ Yuxarıda sadalanan cavablar
- İntestor üçün münasib olan gəlirin olmasının əsaslandırılması

- Real pul vəsaitlərini axininin modelləşdirilməsi
- Doğru cavab yoxdur
- Layihədə öz əksini tapmış investorun iqtisadi maraqları və məqsədlərinin uzlaşdırılması

368. Aşağıdakılardan hansı doğrudur ?

- ✓ Gəlir sahibkarlıq fəaliyyətinin əsas məqsədidir
- Gəlir 2 funksiyası mövcuddur
- Hamisi
- Heç biri
- Gəlir qismüddətli strateji inkişafa istiqamətlənir

369. İqtisadçılar gəlirin hansı funksiyalarını qeyd edirlər ?

- ✓ Hamisi
- Təkrar istehsal funksiyası
- Stimullaşdırıcı funksiya
- Heç biri
- İqtisadi fəaliyyətin nəticələrini ümumiləşdirən funksiya

370. . . . qarşıya qoyulan məqsədlərin nəyə başa gəldiyini səciyələndirir-

- ✓ Səmərəlilik
- Xərclər
- Hamisi
- Xalis gəlir
- Mənfəət

371. Aşağıdakı cavablardan hansı yalnışdır ?

- ✓ Hamisi
- Səmərəlilik investorun layihədən nə qədər qazanc götürəcəyini bəlli edir
- Səmərəlilik sintetik kateqoriyadır
- Heç biri
- Nəticə və xərclərin müxtəlifliyi iqtisadi səmərəliliyi formasıdır

372. Aşağıdakı cavablardan hansı yalnışdır ?

- ✓ Hamisi
- Səmərəlilik investorun layihədən nə qədər qazanc götürəcəyini bəlli edir
- Səmərəlilik sintetik kateqoriyadır
- Heç biri
- Nəticə və xərclərin müxtəlifliyi iqtisadi səmərəliliyi formasıdır

373. Bazar dəyəri –

- Səhmdar cəmiyyətin əmlakının real dəyəri ilə onun nizamnamə kapitalının nominal dəyəri arasındakı fərqə bərabərdir
- ✓ Səhmlərin təkrar bazarda alınub-satıldığı qiymətə deyilir
- Səhmdar cəmiyyətin əmlakının real dəyəri ilə onun nizamnamə kapitalının nominal dəyərinin cəminə bərabərdir bərabərdir
- Səhmdar cəmiyyətin əmlakının real dəyəri ilə onun nizamnamə kapitalının nominal dəyərinin hasilinə bərabərdir bərabərdir
- səhm kağızı üzərində yazılmış dəyərdir

374. Mühasibat dəyəri –

- ✓ Səhmdar cəmiyyətin əmlakının real dəyəri ilə onun nizamnamə kapitalının nominal dəyəri arasındakı fərqə bərabərdir.
- səhm kağızı üzərində yazılmış dəyərdir
- Səhmdar cəmiyyətin əmlakının real dəyəri ilə onun nizamnamə kapitalının nominal dəyərinin hasilinə bərabərdir bərabərdir
- Səhmdar cəmiyyətin əmlakının real dəyəri ilə onun nizamnamə kapitalının nominal dəyərinin cəminə bərabərdir bərabərdir.
- Səhmlərin təkrar bazarda alınub-satıldığı qiymətə deyilir

375. Nominal dəyər –
- √ səhm kağızı üzərində yazılmış dəyərdir
 - Səhmlərin təkrar bazarda alınıb-satıldığı qiymətə deyilir
 - Səhmdar cəmiyyətin əmlakının real dəyəri ilə onun nizamnamə kapitalının nominal dəyərinin cəminə bərabərdir bərabərdir.
 - Səhmdar cəmiyyətin əmlakının real dəyəri ilə onun nizamnamə kapitalının nominal dəyərinin hasilinə bərabərdir bərabərdir
 - Səhmdar cəmiyyətin əmlakının real dəyəri ilə onun nizamnamə kapitalının nominal dəyəri arasındakı fərqə bərabərdir.
376. Təcrübədə əsasən səhmlərin dəyərinin hansı növləri fərqləndirilmişdir
- √ Nominal dəyəri ,Mühasibat dəyəri, Bazar dəyəri
 - İnvestisiya dəyəri,Sığorta dəyəri, Util dəyəri,
 - Mühasibat dəyəri, Bazar dəyəri, Tam bərpa dəyəri
 - Əvəzətmə dəyəri, Util dəyəri, Mühasibat dəyəri
 - Qırıntıların dəyəri, Balans dəyəri, Nominal dəyəri
377. Gəlir normasının müəyyən edilməsinə hansı aspektlərdən yanaşılır ?
- √ Konseptual və metodoloji
 - Metodoloji və təcrübi
 - Nəzəri və metodiki
 - Yalnız metodoloji
 - Konseptual
378. İnvestor öz investisiyalarını konkret layihəyə hansı şərtlə qoyur ?
- √ Onun əldə edəcəyi gəlir gözlənilən normasından az olmasın
 - Onun əldə edəcəyi gəlir gözlənilən normasından çox olmasın
 - Onun əldə etdiyi gəlir normasından az olsun
 - Heç biri
 - Əldə edəcəyi gəlir gözlənilən normasına yaxın olsun
379. Nə zaman investisiya layihəsi cəlbedici hesab edilmir ?
- √ Arzu olunan gəlir normasından az gəlir gətirərsə
 - Arzu olunan gəlir normasından çox gəlir gətirərsə
 - Səmərəli olduqda
 - Hamisi
 - Arzu olunan gəlir normasını gətirərsə
380. Aşağıdakılardan hansı doğrudur ?
- √ Səmərəliliyin qiymətləndirilməsində inteqral effektdən istifadə olunur və Layihənin reallaşmasında bir sıra subyektlər iştirak edir
 - Layihənin reallaşmasında bir sıra subyektlər iştirak edir
 - İnvestorun əsas məqsədi mənfəətin əldə edilməsi
 - Heç biri
 - Səmərəliliyin qiymətləndirilməsində inteqral effektdən istifadə olunur
381. Səmərəlilik hansı göstəricilər vasitəsilə qiymətləndirilmir ?
- √ Gəlir indeksi
 - Mənfəət indeksi
 - Daxili gəlirin olması
 - Heç biri
 - Xalis mənfəət
382. Səmərəlilik hansı göstəricilər vasitəsilə qiymətləndirilir ;
- √ Hamisi
 - Xalis gəlir

- Maliyyə dayanıqlığı
- Heç biri
- İntegral effekt

383. Gəlir normasi necə hesablanır ?

- √ Gəlir /İnvestisiya
- Gəlir /Xərclər
- Investisiya /Gəlir
- Xərclər / investisiya
- Mənfəət / İnvestisiya

384. İnvestorun səhmlərə görə əldə etdikləri gəlirlər bölünür:

- √ Cari gəlirlər və tam gəlirlər
- Ümumi gəlir və xalis gəlir
- cari gəlir və xalis gəlir
- aylıq gəlir və illik gəlir
- Tam gəlirlər və Xalis gəlir

385. Səhm sahiblərinin onları satmaq istədiyi qiymət hansı qiymətdir:?

- √ Təklif qiyməti
- Tələb qiyməti
- Nominal qiymət
- Bağlanma qiyməti
- Real qiymət

386. Alıcının səhm almaq istədiyi qiymət hansı qiymətdir:?

- Açılış qiyməti
- Nominal qiymət
- Real qiymət
- təklif qiyməti
- √ Tələb qiyməti

387. Birja kotirovkası hansı qiymətlər əsasında müəyyən edilir

- √ Tələb qiyməti, təklif qiyməti,
- Tələb qiyməti, nominal qiymət,
- Real qiymət, təklif qiyməti
- Real qiymət, nominal qiymət
- Təklif qiyməti, nominal qiymət

388. Layihənin səmərəliliyi hansı qiymət yanaşması vasitəsilə müəyyən edilir ?

- √ Cari və proqnoz
- Optimal
- Hamisi
- Cari
- Proqnoz

389. Real iqtisadiyyatda kapitalin rentabelliği necə tərəddud edir ?

- 15 % - 100 %
- 5% - 10 %
- √ 5 % - 100 %
- 10 % - 50 %
- 5 % - 50 %

- 390.** Kapital artımı nə üçün kifayət qədər olamalıdır ?
- √ Hamisi
 - Heç biri
 - Məhdud imkanları kompensasiya etməlidir
 - İtkilərin sığortalanması üçün
 - İnfilyasiya ilə əlaqədar pul vəsaitlərinin qiymətdən düşməsinin kompensasiyasını ödəməyə
- 391.** Gəlir norması metodiki aspektdən necə tədqiq edilir ?
- √ Onun səviyyəsinin əsas prinsiplərinə diqqət yetirilir
 - Hamisi
 - Gəlir indeksindən
 - Tədqiq edilmir
 - Burada göstərilirki , investora iqtisadi marağı hansı iqtisadi kateqoriya ilə müəyyən edilməlidir
- 392.** İntestisiya layihəsi çərçivəsində idarəetmə qərarları qəbul edən mülkiyyətçi üçün hasni gəlirlər istiqamətverici rolunu oynayır ?
- Yalnız digər mücburi ödənişlərdən azad gəlirlər
 - Heç biri
 - √ Kapital avansına aid edilən vergilərdən və digər məcburi ödənişlərdən azad gəlirlər
 - Kapital avansına aid edilən vergilərdən azad gəlirlər
 - Digər məcburi ödənişlərdən azad gəlirlər
- 393.** Gəlir norması hansı hissələrdən ibarətdir ?
- Şəxsi gəlir və xalis gəlir
 - Xüsusi və ümumi gəlir
 - √ Ümumi gəlir və xalis gəlir
 - Şəxsi gəlir və ümumi gəlir
 - Müəssisə gəliri və dövlət gəliri
- 394.** Aşağıdakı fikirlərdən hansı yanlıdır:?
- Kupon gəliri – İstiqrazın nominalına görə müəyyən edilərək, istiqraz sahibinə hər il əlavə edilmiş gəliri göstərən göstəricidir
 - Dividend ödənişlərinin həcmi, bazar qiymətinin dalğalanması , inflyasiya səviyyəsi, vergi güzəşti amilləri səhmlərin gəlirliliyinə təsir göstərir
 - √ Səhmə görə əldə edilən dividendlərin onun bazar qiymətinə oplan nisbətinə - Səhmə görə ödənilən dividendin həcmi deyildir
 - Nominal dəyər – səhm kağızı üzərində yazılmış dəyərdir
 - İstiqraza görə əldə olunan illik gəlirin onun alınmasına çəkilən xərclərə nisbəti istiqrazın cari gəlirliliyi adlanır
- 395.** İstiqrazın nominalına görə müəyyən edilərək, istiqraz sahibinə hər il əlavə edilmiş gəliri göstərən göstərici hansıdır:?
- √ Kupon gəliri
 - Səhmə görə ödənilən dividendin həcmi deyildir
 - istiqrazların alındığı bazar qiyməti
 - İstiqrazın tam gəlirliliyi
 - istiqrazın cari gəlirliliyi
- 396.** İstiqraza görə əldə olunan illik gəlirin onun alınmasına çəkilən xərclərə nisbəti nədir?
- √ istiqrazın cari gəlirliliyi
 - Səhmin cari gəlirliliyi
 - Səhmin tam gəlirliliyi
 - istiqrazların alındığı bazar qiyməti
 - İstiqrazın tam gəlirliliyi
- 397.** Səhmə görə əldə edilən dividendlərin onun bazar qiymətinə oplan nisbətinə -
- √ Səhmin cari gəlirliliyi deyildir

- İstiqrazların tam gəlirliliyi deyilir.
- Səhmlərin cari bazar qiyməti deyilir
- Səhmə görə ödənilən dividəndin həcmi deyilir
- Səhmin tam gəlirliliyi deyilir

398. Dividend ödənişlərinin həcmi, bazar qiymətinin dalğalanması , inflyasiya səviyyəsi, vergi güzəşti, bu amillərdən hansı səhmlərin gəlirliliyinə təsir göstərir

- ✓ Dividend ödənişlərinin həcmi, bazar qiymətinin dalğalanması , inflyasiya səviyyəsi, vergi güzəşti
- İnflyasiya səviyyəsi istisna olmaqla qalan digərləri təsir göstərir
- Dividend ödənişlərinin həcmi, bazar qiymətinin dalğalanması , inflyasiya səviyyəsi
- inflyasiya səviyyəsi, vergi güzəşti,
- yalnız inflyasiya səviyyəsi

399. Aşağıdakı variantlardan hansı doğrudur ?

- ✓ Lizing əməliyyatlarında pul və maliyyə kapitalına toxunulmur
- Hamisi
- Lizing 100 % maliyyələşdirmə deyil
- Aylıq ödənişlər avadanlıqdan dərhal istifadəyə imkan vermir
- Lizing əməliyyatlarında kredit xətləri istifadəsiz saxlanılmir

400. İEOÖ – də isə lizing əməliyyatları necə maliyyələşdirilir ? (dolğun variantı qeyd edin)

- ✓ Bankların və beynəlxalq maliyyə qurumlarının vəsaiti hesabına
- Heç biri
- Depozitlər hesabına
- Beynəlxalq maliyyə qurumlarının vəsaiti hesabına
- Banklar tərəfindən lizing şirkətlərinə verilən kreditlər hesabına

401. İEO – də lizing şirkətləri necə maliyyələşdirilir ? (dolğun variantı qeyd edin)

- ✓ Açıq bazarda depozitlər hesabına
- Banklar hesabına
- Beynəlxalq maliyyə qurumlarının vəsaiti hesabına
- Veksellər hesabına
- Depozitlər hesabına

402. Lizing əməliyyatlarının neçə faizi kreditlər hesabına maliyyələşdirir ?

- ✓ 0.8
- 1.0
- 0.95
- 0.9
- 0.7

403. Lizing əməliyyatları kimlər tərəfindən maliyyələşdirilir ?

- Lizing şirkətləri
- Heç biri
- ✓ Banklar , lizing şirkətləri, avadanlıq istehsalı və satışı ilə məşğul olan şirkətlər
- Banklar
- Firmalar

404. Pul axınlarının diskontlaşdırılması metodu proqnozlaşdırılan pul axınlarına əsasən gəlirin hansı metodlarından istifadə edir?

- ✓ qalıq dəyəri
- investisiya dəyəri
- satış dəyəri
- bazar dəyəri

- mübadilə dəyəri
405. Müəssisənin investisiya layihələrinin qiymətləndirilməsi zamanı müəssisənin maliyyə vəziyyətinə əsaslı təsir göstərən amillər hansılardır?
- ✓ hamısı düzdür
 - gəlirlərin və xərclərin səviyyəsi,
 - borcların və öhdəliklərin kəmiyyəti iqtisadi fəaliyyətə təsir göstərir
 - maliyyə riski, likvidlik göstəriciləri
 - bazarda rəqabət, idarəetmə səriştəsi
406. Müəssisənin investisiya layihələrinin qiymətləndirilməsi zamanı Reversiya dedikdə nə başa düşülür ?
- pul gəlirlərinin diskontlaşdırılmış dəyəri başa düşülür
 - hamısı səhvdir
 - ✓ investisiya dövrünün sonuna investisiyaların qaytarılması barədə səlisməlumat nəzərdə tutulur
 - investisiya dövrünün əvvəlinə investisiyaların qaytarılması barədə səlisməlumat nəzərdə tutulur
 - pul gəlirləri axını nəzərdə tutulur
407. Pul axınlarının diskontlaşdırılması metodu vasitəsilə hesablamaların aparılması üçün aşağıdakılardan hansı lazımdır?
- diskontlaşdırma dərəcəsi göstəricilərinin olması labüddür
 - pul axınının proqnoz artımı
 - reversiya (son satışın dəyəri) da daxil olmaqla
 - proqnoz dövrünün uzunluğu müddəti
 - ✓ hamısı düzdür
408. Pul axınlarının diskontlaşdırılması proqnozlaşdırılan pul axınlarına əsasən gəlirin hansı metodlarından istifadə edir?
- ✓ cari dəyər
 - investisiya dəyəri
 - satış dəyəri
 - bazar dəyəri
 - mübadilə dəyəri
409. Klassik lizinq münasibətlərində aşağıdakılardan hansı lizinq müqaviləsinin subyektlərinə daxildir ?
- ✓ Hamisi
 - Lizinq verən
 - Heç biri
 - Satici
 - Lizinq alan
410. Təsir dairəsinə görə risklər nə qrupa bölünür ?
- 4.0
 - 5.0
 - ✓ 2.0
 - Bölünmür
 - 3.0
411. Aşağıdakılardan hansı doğrudur ?
- ✓ Hamisi düzdür
 - Risklərin istinad mənbəyinə görə dörd yerə bölünür
 - Katastrafik investisiya qoyuluşu və əmlakın itirilməsinə gətirib çıxarır
 - Kritik risk məhsulun reallaşması nəticəsində gözlənilən gəlirin itkisinə gətirib çıxarır
 - Mümkün olan risklərin təsviri gözlənilən gəlirin olmasına gətirib çıxarır
412. Layihəyə siraət etmə qabiliyyətinə görə risklər bölünür ;

- √ Hamisi
- Yalnız mümkün olan
- Katostrafik
- Kritik
- Mümkün

413. Risklər istinad mənbəyinə görə bölünür ?

- Diversifikasiya
- Xarici
- √ Hamisi
- Daxili
- Spesifik

414. Real fəzi dərəcəsini müəyyən edən düstur hansidir ?

- $R = N + \dot{I} - r$
- $N = R - \dot{I}$
- √ $R = N - \dot{I}$
- $R = N + \dot{I}$
- $N = R + \dot{I} + r$

415. Real fəzi dərəcəsi

- İnfilyasiyanın azad olmadığı nominal dərəcədir
- İnfilyasiyanın azad olduğu real dərəcədir
- √ İnfilyasiyadan azad olmuş nominal dərəcədir
- Nominal dərəcədir
- İnfilyasiyadan azad olmuş real dərəcədir

416. Pul axınlarının diskontlaşdırılması metodunun tətbiqinin əlverişliliyi amilləri aşağıdakılardan hansıdır?

- √ hamısı düzdür
- qiymətləndirmə obyektindən gözlənilən pul axının həcmnin əsaslandırılmasına imkan verən göstəricilərin olması
- pul axını və xərclərin qeyri-sabitliyi (mövsumiliyi)
- qiymətləndirmə obyektinin kommersiya təyinatlılığı, onun fəaliyyət istiqamətlərinin genişliyi
- obyektin istifadəyə verilmə tarixi və onun yaşı

417. Pul axınlarının diskontlaşdırılması metodunun harada və necə tətbiq edilməsi məsələsi qiymətləndiricinin qarşısında duran vəzifələrdən biridir. Bu vəzifələrə hansisi aiddir?

- √ hamısı düzdür
- gələcək pul axınlarının cari göstəricilərdən kəskin fərqlənməsini
- qiymətləndirmə obyektinin fəaliyyət istiqamətinin genişliyi və xüsusilə kommersiya təyinatlı olması
- gözlənilən gəlir və xərclərin qeyri-sabitliyi (məsələn, mövsumiliyi)
- qiymətləndirmə obyektindən gözlənilən gələcək gəlirlərin həcmnin əsaslandırılması barədə informasiya təminatını

418. Müəssisənin investisiya layihələrinin qiymətləndirilməsinin pul axınlarının diskontlaşdırılması metodu ilə qiymətləndirilməsinə aid olmayan xarakteristika hansidir ?

- √ qiymətləndirmə obyektinin fəaliyyət istiqamətinin genişliyi və xüsusilə kommersiya təyinatlı olmaması
- qiymətləndirmə obyektinin fəaliyyət istiqamətinin genişliyi və obyektin istifadəyə verilmə tarixi və onun yaşı
- Gələcək pul axınlarının cari göstəricilərdən əsaslı surətdə artıq olacağı barədə dəqiq informasiyaların mövcudluğu
- qiymətləndirmə obyektindən gözlənilən pul axının həcmnin əsaslandırılmasına imkan verən göstəricilərin olması
- qiymətləndirmə obyektinin kommersiya təyinatlılığı, onun fəaliyyət istiqamətlərinin genişliyi

419. Xalis cari dəyərə görə hesablamaların müsbət cəhətləri:

- √ layihələrdə zaman amili nəzərə alınır

- doğru variant yoxdur
- layihələrdə zaman amili nəzərə alınmır
- iqtisadi ömürləri fərqli olan layihələrin qiymətləndirilməsində doğru nəticə almaq olmur
- xalis pul axınlarının gələcəkdəki dəyərlərini müəyyən etmək çətindir

420. İnvestisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsində alternativ variant kimi aşağıdakılardan hansına diqqət yetirmək lazımdır ?

- √ Hamisi
- Kredit hesabına alışlar
 - Lizing
 - Faktoring
 - Az vəsait hesabına alışlar

421. Maliyyə lizinqinin tətbiqi zamanı-

- √ Hamisi doğrudur
- Avadanlıq tam amortizasiya olunur
 - Avadanlıq lizing alanin mülkiyyətinə keçir
 - Müqavilə uzunmüddətə bağlanılır
 - Mülkiyyətin dəyəri tam ödənilir

422. Operativ lizing -

- √ Bütün variantlar doğrudur
- Sövdələşmə şərti , qısa müddətə bağlanılır
 - Avadanlıq bütünlüklə amortizasiya olunmur
 - Avadanlıq lizing alanin mülkiyyətinə keçmir
 - Tam ödənilməyən lizingdir

423. Dəyərin ödənilməsinə görə lizing bölünür ;

- √ Operativ və maliyyə
- Maliyyə və qarışıq
 - Hamisi
 - Heç biri
 - Operativ və qaytarılmayan

424. Lizing obyektinə aiddir ;

- √ Müxtəlif daşınan və daşınmaz əmlak növləri
- Yalnız avadanlıqlar
 - Hamisi
 - Heç biri
 - Azad dövriyyəsinə icarə verilməyən əmlak növləri

425. Maliyyə öhdəliyi layihənin icrası ilə bağlı özündə əks etdirmir ?

- √ Verilən vəsaitin cəlb olunması
- Kreditin silinməsi
 - Vergilərin hesablanması
 - Borcların silinməsi
 - Hesabların ödənilməsi

426. Hansi vergi növünün layihənin səmərəliliyinin qiymətləndirilməsinə aidiyyəti yoxdur ?

- √ əlavə dəyər vergisinin
- Əmlak vergisinin
 - Gəlir vergisinin
 - Sadələşdirilmiş vergi

- Aksiz vergisinin
427. Layihənin makroiqtisadi parametrlərinin funksionallığını xarakterizə edir ;
- √ Ətraf mühitin bütün göstəriciləri
 - Bank faiz dərəcələri
 - Layihənin ayri-ayrı xərc və gəlir elementləri
 - Təbii makroiqtisadi göstəricilər
 - Maliyyə bazarında ümumi inflyasiyanın tempi
428. Hansi informasiya layihənin maliyyə etibarliliyinə və iqtisadi göstəricilərinin səmərəliliyinə xidmət edir ?
- √ Real pul kütləsinin axını haqqında informasiya
 - makroiqtisadi çevrə haqqında informasiya
 - Vergilərin ödənilməsi haqqında informasiya
 - Kommersiya fəaliyyəti haqqında informasiya
 - Layihənin məğzini müəyyən edən informasiya
429. Layihənin ümumiləşdirilməsi zamanı vacib hesab edilir:
- √ Metodik işlərin aparılması
 - Qiymətləndirmənin sahələr üzrə ardıcılığı
 - Xərclər və məsrəflərə ümumi baxış
 - Yalnız xərclərə ümumi baxış
 - Gəlirlərin bərabər bölgüsünü təmin etmək
430. Nə zaman kommersiya səmərəliliyin layihə hesabatlarını tərtibdən çıxarmaq mümkündür ?
- Layihəni reallaşdırmaq mümkün deyilsə
 - √ Layihənin maliyyə mənbələri bəllidirsə
 - Kommersiya əməliyyatları yekunlaşıbsa
 - Layihədən göstərilən mənfəət əldə edilməyibsə
 - Layihədən səmərəlilik gözlənilmirsə
431. Kommersiya səmərəliliyi nə zaman öz həllini tapır ?
- √ Layihənin ictimai səmərəliliyi kifayət edirsə
 - Məcmu nəticələr məcmu xərclərdən üstündürsə
 - Kommersiya əməliyyatları başa çatıbsa
 - İnvestorun tələbi müəyyənləşməyibsə
 - İnvestorun tələbi müəyyənləşib
432. Hansi layihələr dövlət dəstəyi görmür ?
- √ İctimai səmərəliliyi aşağı olan
 - Yüksək xərc tələb edən
 - İnvestora daha çox gəlir gətirən
 - Xarici vətəndaşlar tərəfindən təklif edilən
 - Cəlb edilmiş vəsait hesabına reallaşan
433. Səmərəliliyin qiymətləndirilməsində hansı mərhələdə heç bir kənar kredit resursu olmadan işlərin aparılması guman edilir
- √ 1 - ci mərhələdə
 - konkret şəraitdə baş tutmuş sövdələşmə nəticəsində mülkiyyətə (əmlak) görə pul vəsaitlərinin ödənildiyini bildirən faktiki göstəricidir
 - Heç bir mərhələdə kredit resursundan istifadə edilmir .
 - Hər iki mərhələdə
 - 2 - ci mərhələdə .
434. Layihənin səmərəliliyinin qiymətləndirilməsi zamanı başlıca prioritet nədir ?

- √ Səmərəliliyin əldə olunması
- Pul vəsaitlərini tamamilə , sonunadək xərcləmək .[yeni cavab]
- İstehsal xərcinin həcmi müəyyən etmək
- Külli miqdarda pul vəsaiti əldə etmək
- Dövlətin bu prosesə maksimum cəlb olunması

435. İntestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsi zamanı hansı halda 2 ci mərhələyə keçirilir ?

- √ 1 ci mərhələdə heç bir nəticə əldə olunmayıbsa
- Layihə səmərəsizdirsə
- Butun pul vəsaitləri tükənilib
- Səmərəliliyin iqtisadi qiymətləndirilməsi mümkün deyilsə .
- Layihə səmərəlilidir

436. Hansı yalnidir?

- √ Birbaşa material məsrəflərini qiymət dinamikasını aktivlərin növü əmtəələrin çeşidi və s aiddir
- Bank faiz dərəcəsi layihənin maliyyə mənbələrini səciyyələndirir
- Cari qiymətlər layihənin işlənilməsi aktına qədər olan qiymətlərdir .
- Kreditlər uzunmüddətli və qism müddətli
- Layihənin məğzini müəyyən edən informasiyalara marketinq texniki-texnoloji innovasiyalara və s aiddir ;

437. Aşağıdakılardan hansı yalnidir ?

- √ Birinci mərhələ səmərəli deyilsə ikinci mərhələyə keçməli
- Layihə reallaşan zaman hər bir qrupun xüsusiyyətlərini nəzərə almaq lazımdır
- Qeyri-qənaət bəxş layihələr dövlət dəstəyi görmür.
- Qənaət-bəxş layihələr dövlət dəstəyi görür
- İntestisiya layihəsinin reallaşmasında prosesin subyektləri çıxış edir

438. İntestisiyanın ilkin istiqamətində hansı xərclər göstərilir ?

- √ İntestisiya məsrəfləri
- Bütün material məsrəfləri
- Əlavə istehsal xərcləri
- Cari xərclər
- İntestisiya layihəsi mühitində kapital xərcləri

439. Aşağıdakılardan hansı doğrudur ?

- √ Bank faiz dərəcəsi layihənin maliyyə mənbələrini səciyyələndirir .
- Proqnoz qiymətlərdə infilyasiya nəzərə alınır
- Hazır məhsulların topdansa satış qiymətləri mütləq ƏDV –yə cəlb edilməlidir
- Proqnoz qiymətlərdə bəzən infilyasiya nəzərə alınma bilər
- İntestisiya nəzərə alınan qiymətlər cari qiymətlərdir

440. Əmək haqqının qiymətləndirilməsi dinamikasına aiddir ;

- √ Məsrəflərin çeşidi
- Əmtəələrin çeşidi
- Aylıq infilyasiya tempi
- Borcların növü
- Aktivlərin növü

441. Aktivlərin qiymətləndirilməsi dinamikasına aiddir ;

- √ Aktivlərin növü
- Kreditlərin növü
- Məsrəflərin çeşidi
- Borcların növü

- Əmtəələrin çeşidi

442. İnfilyasiya dinamikasını belə proqnozlaşdırmaq olar ;

- √ İnfilyasiya xərc elementlərinə görə
- Valyuta mübadiləsi kursuna görə
- Mərkəzi bankın uçot dərəcələrinə görə
- İnfilyasiya gəlir elementlərinə görə
- Bank faiz dərəcələrinə görə

443. Qiymət səviyyəsinin infilyasiya indeksi bazisinə bölünməsi yolu ilə hesablanan qiymətlər ;

- Pərakəndə qiymətlər
- Cari qiymətlər
- Topdansatış qiymətlər
- Proqnoz qiymətlər
- √ Deflirə qiymətlər

444. Deflirə qiymətlər necə hesablanır ?

- √ Qiymət səviyyəsinin infilyasiya indeksi bazisinə bölünməsi ilə
- Əmtəə üçün bazis indeksinin işlək qiymətə nisbəti ilə
- Proqnoz qiymətlərin ümumi qiymət səviyyəsinə hasili ilə
- Proqnoz qiymətlərin ümumi qiymət səviyyəsinə nisbəti ilə
- İnfilyasiya indeksi bazisinin qiymət səviyyəsinə hasili ilə

445. Səmərəliliyin dəyər göstəricilərini infilyasiyanı nəzərə almadan hansı qiymətlərlə hesablamaq olar ?

- √ Cari qiymətlərlə
- Defilyasiya olunmuş qiymətlərdən
- Pərakəndə satış qiymətlərilə
- Funksional qiymətlərlə
- Proqnoz qiymətlərlə.

446. Hansi maliyyə imkanlarının olması müəssisəyə müqayisədə üstünlük gətirər ?

- √ Amortizasiya
- Kreditlər
- Öhdəliklər
- Borclar
- Gəlir

447. Hansi bölgü prinsipi kifayət qədər sadədir ?

- √ Borc vəsaitləri üzrə öhdəliklərin yerinə yetirilməsi
- Müəssisənin istiqrazlarının emissiyası
- Artıq aktivlərin satışının reallaşdırmaq
- Qaytarılmamaq şərti ilə təqdim olunan büdcə vəsaitləri
- Qaytarılmaq şərti ilə təqdim olunan büdcə vəsaitləri

448. layihəni işləyənlərin maliyyə mənbələri haqqında informasiyaları olmadığı halda müəyyən edirlər ;

- √ Kommersiya səmərəliliyinin qiymətləndirilməsi ;
- Bütövlükdə layihənin səmərəliliyinin qiymətləndirilməsi .
- Xərclərin hesablanması
- Gəlirlərin qiymətləndirilməsi
- Layihənin qiymətləndirilməsinin ictimai dəyəri ;

449. Alternativ dəyərin qiymətləndirilməsində nəzərə alınmır ;

- √ Satış
- Alış
- Başqa layihəyə sərmayə
- İcarə haqqı
- İcarə

450. Aktivlərin qiymət dinamikasına aid deyil ;

- √ Əmtəələrin növü ;
- Aktivlərin növü
- İllik temp;
- Aktivlərin çeşidi
- Aylıq infilyasiya tempi

451. Ətraf mühit göstəricilərinə aiddir:

- √ Hamisi
- Valyuta mübadiləsi kursu;
- Maliyyə bazarında ümumi infilyasiya dinamikası;
- Valyuta məzənnəsi
- Mərkəzi bankın uçot dərəcəsi;

452. Yalnız variant göstərin:

- √ Əmtəələrin çeşidi material məsrəflərinin qiymət dinamikasına aiddir;
- Aylıq infilyasiya tempi əmtəələrin qiymətləndirilməsinin dinamikasına aiddir ;
- Aktivlərin növü aktivlərin qiymət dinamikasına aiddir
- Əmtəələrin çeşidi əmtəə məsrəflərinin qiymət dinamikasına aiddir
- Məsrəflərin çeşidi birbaşa material məsrəflərinin dinamikasına aiddir ;

453. Layihənin səmərəliliyinin qiymətləndirilməsi bu məqsədə xidmət etmir

- √ Layihənin reallaşdırılması imkanlarının yoxlanılması
- Reallaşmanın iqtisadi nəticələrinin səviyyəsi
- Layihənin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi
- Layihənin gəlirliyinin qiymətləndirilməsi
- Layihənin investorlar üçün cəlbəediciyi müəyyən edilməsi .

454. Aşağıdakılardan hansı doğrudur ?

- √ Göstəricilər sisteminin hesablanan alqoritmi bütün hallarda eyni olmalıdır
- İnvestisiya fəaliyyəti 2 mərhələni əhatə edir .
- İctimai təminatından asılı olmayaraq hesablamalar aparılır
- İctimai təyinatından asılı olaraq hesablamalar eyni cür aparılır
- Layihənin səmərəliliyinin qiymətləndirilməsi 3 etapda aparılır

455. Hansi halda investisiyanın tərkibi alternativ dəyər kimi qiymətləndirilir ?

- √ İstismarda olan mülkiyyət yeni layihədə istifadə edilibsə
- Layihədə istifadə edilən mülkiyyət icarəyə verilibsə
- Xərclər və nəticələrin nisbəti gözləniləndirsə
- Birincidə səmərəlilik əldə edilibsə
- Birinci mərhələdə səmərəl əldə edilməyib ikinci mərhələyə keçilərsə

456. Aşağıdakılardan hansı doğrudur ?

- √ Adi səhmlər dividend gətirməyə bilər
- İmtiyazlı səhmlərin dəyəri təkrar təşhid edilməyə daxildir
- İstiqrazlar ən riskli maliyyə vəsaitidir
- Adi səhmlər daimi dividend gətirməlidir

- Adi səhmlər dövriyyəyə buraxılarda firma üzən dəyəri ödəməməlidir

457. Aşağıdakılardan hansı yalnışdır ?

- √ Səhmdarlaşma kiçik miqyaslı layihələrin reallaşmasında istifadə olunur
- Maliyyə krediti tez reallaşan layihələrdə istifadə edilir
- Qarişiq maliyyə metodu bütün mütodların sintezi kimi əks olunur
- Amortizasiya ən etibarlı mənbədir
- Özünü maliyyələşdirmə öz vəsaiti hesabına həyata keçirilir

458. $AkGN=D/Q$ düsturu ilə ifadə olunur-

- √ İmtiyazlı səhmlərin dəyərinin qiymətləndirilməsi
- Amortizasiya dəyəri
- Bilavasitə gəlir dəyəri
- İstiqrazların dəyərinin qiymətləndirilməsi
- Adi səhmlərin dəyəri

459. Bütün metodların kombinasiyalarına əsaslanır-

- √ Qarişiq maliyyələşmə
- Maliyyə lizinqi
- Özünü maliyyələşmə
- İstiqrazlaşma
- Kredit maliyyələşməsi

460. İnvestisiya maliyyələşmə metodlarına aid deyil ;

- √ Səhm emissiyası
- Kredit maliyyələşməsi
- Maliyyə lizinqi
- Operativ lizinq
- İstiqrazlaşma

461. Adi səhmlərin emitent üçün öhdəliklərinə aid deyil ;

- √ Hec bir riskə məruz qalmır
- Divident ödənişi vacib deyil
- Əlverişli şəraitdə səhmlərin məzənnəsi artır
- Təyin edilmiş ödəniş müddəti yoxdur
- Dəqiq təyin edilmiş ödəniş müddəti yoxdur .

462. Firmanın səhmdarlar qarşısında ömürlük öhdəlikləridir ;

- Kreditlər
- İyanələr
- √ Adi səhmlər
- İmtiyazlı səhmlər
- Vergilər

463. Müəssisə üçün müvafiq olaraq ən ucuz daxili və xarici maliyyələşmə mənbəyi -

- √ Amortizasiya ; istiqrazlar
- Kreditlər ; istiqrazlar
- Səhmlər ; kreditlər
- Səhmlər , istiqrazlar
- İstiqrazlar ; amortizasiya

464. Təsbit edilmiş gəlirə malik olan uzunmüddətli maliyyə kredit öhdəlikləridir

- √ İstiqrazlar
- Kreditlər
- Bütün qiymətli kağızlar
- İyanələr
- Səhmlər

465. Kreditlə maliyyələşmənin çatışmazlıqlarına aid deyil

- √ Kredit borcunun daha çox riskli olması
- Mülkiyyət girovunun verilməsi ehtiyacının olması
- Onların qısa müddətə əldə edilə bilinməsi
- Qaytarılması qısa müddətə tələb olunur
- Cəlb edilmə və rəsmiləşdirmədə çətinlik

466. Kreditlərdən başqa maliyyə mənbələrindən hansı üstünlüyə malikdir?

- √ Kreditlər uzun müddət əldə edilə bilər
- Uzun müddətli kreditlər müəssisəyə maliyyə təminatı verə bilər
- Uzunmüddətli kreditlər kiçik kompaniyaların maliyyə vəsaitlərinə olan tələbatını müəyyən edir
- Müəssisəni xarici təsirlərdən tamamilə qoruyur
- Müəssisənin kapital bazarlarının fəsadlarından qoruyur

467. Kreditlərin işlənməsinin ikinci istiqamətinə aiddir ;

- √ Material resurslarının alınması
- Tikintinin aparılması
- Quruculuq planlaşdırma işləri
- Tikintini yekunlaşdırmaq
- Yeni texnikanın alınması

468. Kreditin işlənməsinin birinci istiqamətinə aiddir ;

- √ Tikintinin aparılması
- İstehsal resursunun təmir edilməsi
- Əmək haqqının ödənilməsi
- Əmtəələrin bilavasitə yadışı
- Material resursunun alınması

469. Nə üçün əsas fondların ölçüləri iqtisadi cəhətdən məqsədə uyğundur ?

- √ Vergi norması amortizasiya normasından azdır
- Amortizasiya norması vergi normasına bərabərdir
- Vergi norması amortizasiya normasından çoxdur
- Amortizasiya norması daha çoxdur
- Amortizasiya norması vergi normasından azdır

470. Amortizasiyanın ölçülərinin artımına mane olan vergi növü ;

- √ Əmlak vergisi
- Aksizlər
- Sövdələşdirilmiş vergi
- Gəlir vergisi
- ƏDV

471. Firmanın ilkin maliyyə mənbəyidir ;

- √ Adi səhmlər
- Uzunmüddətli kreditlər
- Amortizasiya
- İstiqrazlar

- Cəlb olunmuş vəsaitlər
- 472.** Kreditlər vaxtında ödənilməyəndə ;
- √ İflasa aparır
 - Yenidən kredit tələb edir .
 - Xüsusi vəsait hesabına ödənilir
 - Yeni layihə hazırlanır
 - Yeni vəsait mənbələri cəlb edilir .
- 473.** Kreditin silinməsi hansı istiqamətlərdə aparılır ?
- √ Əsas borcun müəyyən hissələrlə silinməsi
 - Əsas borcun hissələrlə silinməsi
 - Əsas borcun müəyyən dövrlərdə silinməsi
 - Əsas borc silinmədikdə
 - Əsas borcun müəyyən müddətə silinməsi
- 474.** Kreditlərdən istifadəyə görə faiz ;
- √ Birbaşa xərclərə daxil edilir
 - Maya dəyərində daxil edilir
 - Cari xərclərə daxil edilir
 - Maya dəyərində daxil edilməsi
 - Xalis gəlirə daxil edilir
- 475.** Kreditlər hansı istiqamətlərdə işləmə bilməz ?
- Məqsədli kreditlərin alınmasına
 - √ İstehsalat ehtiyatlarının azaldılmasına
 - Təsərrüfat məqsədlərinə
 - Investisiya məqsədlərinə
 - Təsərrüfat və investisiya məqsədlərinə
- 476.** Sərbəst pul vəsaitlərinin miqdarı mənfi kəmiyyət olarsa ;
- √ Vəsait çatışmazlığı ilə qarşılaşacaq
 - Avadanlıqların alınmasını təmin edəcək
 - Materialların alınmasını təmin edəcək
 - Vəsait artıqlığı yaranacaq
 - Müəssisə yalnız özünün maliyyə öhdəliklərini ödəyə biləcək
- 477.** Sərbəst pul vəsaitlərinin miqdarı nə zaman mübət kəmiyyət olamlıdır ?
- √ Əmək haqqı verilmədikdə
 - Əmək haqqının verilməsində
 - Layihənin reallaşmasında
 - Materialların alınmasında
 - Avadanlıq və materialların alınmasında
- 478.** Daxili maliyyələşmə mənbələrinin çatışmazlığı hansidir ?
- √ Həcmi məhduddur
 - İnvestisiya fəaliyyətini kifayət qədər əks etdirir
 - Tamamilə vergilərin ödənilməsinə sərf olunur
 - Etibarlıdır
 - Xüsusi fondlardan toplanması maliyyədir
- 479.** Hansi ifadə yalnıdır ?

- ✓ Amortizasiya ən etibarlı və ucuz mənbədir
- Xalis gəlirin dəyəri məcmu gəlirə bərabərdir
- Maliyyə krediti ən riskli vəsaitdir
- Amortizasiya ən etibarlı mənbədir
- Səhmlər risksiz maliyyə vəsaitidir .

480. Maliyyələşmənin daxili mənbələrinə aiddir ;

- ✓ Sigorta fondlarında toplanan vəsaitlər
- Bütçə vəsaitləri
- İmtiyazlı və adi aksiyaların emissiyası
- Adi aksiyaların emissiyası
- İnvestisiya lizinzi

481. Aşağıdakılardan hansı doğrudur ?

- ✓ İnvestisiya obyektini özü vəsaitlərin mənbələrini generasiya edir
- Şəxsi vəsaitlər firma üçün olduqca əhəmiyyətsizdir
- Borclar şəxsi kapital anlayışı ilə eyniləşdirilir .
- İnvestisiya obyektini birmənalı olaraq dövlətdir
- İnvestisiya obyektini layihənin gələcək inkişafını yenidən maliyyələşdirə bilmir .

482. Əgər layihə fəaliyyətdə olan müəssisə çərçivəsində həyata keçirilərsə onda bu vəsaitlər ;

- ✓ Şəxsi vəsait mənbələridir
- Uzunmüddətli kreditlərdir
- M üxtəlif səviyyəli bütçə vəsaitləridir
- Müxtəlif səviyyəli kreditlərdir
- Cəlb edilmiş vəsait mənbələridir

483. Layihənin dəstəklənməsi məsələsinə baxılarkən dövlət orqanları və kommersiya bankları hansı şərti mütləq irli sürürlər ;

- ✓ Vəsaitlərin minimal həcmi müəyyən edilməsi
- Gəlirlərin minimal həcmi müəyyən edilməsi
- Risklərin öncədən müəyyən edilməsi
- Gəlirlərin maksimal səviyyəsinin müəyyən edilməsi
- Vəsaitlərin maksimal həcmi müəyyən edilməsi

484. Cəlb edilmiş vəsaitlərin borclardan əsas fərqi nədir ;

- ✓ Dividentlərin ödənilməsinə nəzərdə tutur
- Onlar daxili mənbələrə daha yaxındırlar
- Onları asanlıqla idarə etmək olar
- Daxili mənbələrə yaxın deyillər
- Onların ödənilməsi məcburi deyil

485. Layihələrin maliyyələşməsi probleminin tədqiqini subyekt səmərəli həyata keçirilə bilər ?

- ✓ Dövlət
- Xarici vətəndaşlar
- Menecer
- İnvestor
- Müəssisə rəhbəri

486. Kapital elementi kimi ifadə olunmur ;

- ✓ Kreditlərin dəyəri
- Adi səhmlərin dəyəri
- Bilavasitə gəlir dəyəri
- Heç biri

- İmtiyazlı səhmlərin dəyəri

487. Layihənin ödəmə qabiliyyətli olması özündə əks etdirir ;

- √ Borcların bütöv həcmində vaxtında silinməsinə
- Layihənin ictimai dəyərinin aşağı səviyyəsini
- Kapital qoyuluşunun qeyri-rasionallığını
- Layihənin səmərəli olması şübhə altındadır
- Layihənin səmərəsizliyini

488. Aşağıdakılardan yalnız olanı seçin-

- Maliyyə cəlbəediciliyinin qiymətləndirilməsi vacibdir
- Müəssisənin balansının həlli daha çox xarici iştirakçıları maraqlandırır
- Balans müəyyən tarixə görə tərtib edilir
- Maliyyə cəlbəediciliyinin qiymətləndirilməsi likvidliklə əks olunur
- √ Layihənin ödəmə qabiliyyəti aşağıdırsa artıq bu müəssisə üçün səmərə deməkdir

489. Maliyyə cəlbəediciliyinin göstəricilərinə aiddir:

- √ Likvidlik
- Səmərəlilik
- Mənfəətlilik
- Gəlirlilik
- Rentabellik

490. Balans hansı tarixə görə müəyyən edilir ?

- √ Planlaşdırma intervalının əvvəlinə görə
- Tədqiqat işlərinin aparılması mərhələsində
- Planlaşdırma intervalının sonuna görə
- Planlaşdırma intervalında
- Layihənin reallaşdığı tarixdə

491. Balansın qənaətbəxş mənfəi saldosu zamanı:

- √ Təsisçilərin reputasiyası şübhə altındadır
- Layihənin icrası qismən səmərəlidir
- Layihə artıq ləğv edilmişdir
- Layihəyə yenidən baxılmalıdır
- Layihənin icrası üçün pul resursu lazımdır .

492. Balansın qənaətbəxş müsbət saldosu zamanı

- √ Layihənin icrası üçün əlavə pul resursu lazım deyil
- Təsisçilərin reputasiyası şübhə altındadır
- Layihə səmərəsizdir
- Layihə səmərəlidir
- Kapital qoyuluşu səmərəsizdir .

493. Müəssisənin balansı daha çox maraqlandırır ;

- √ Vergi orqanlarını
- İnvestorları
- Meneceri
- Layihə iştirakçıları
- Dövləti

494. Layihənin maliyyə dayanıqlılığının qənaətbəxş olması şərtləndirir ;

- √ İncəsənət sənətinin fəaliyyətini
- Vergilərin vaxtında ödənilməsini
- Maliyyə imkanlarının kasadlığını
- Birmənali olaraq dövlət layihəni dəstəkləməlidir
- Layihənin səmərəliliyini

495. Layihənin maliyyə göstəricilərinin əsasını təşkil edir ;

- √ Maliyyə-investisiya büdcəsi
- Maliyyə dayanıqlığı
- Cəlb olunmuş vəsaitlərin xüsusi çəkisi
- Kreditlər
- Səmərəliliyin əldə olunması

496. Maliyyə dayanıqlılığının vəziyyətini əks etdirən informasiyalar hansı hansı informasiyalarla üst – üstə düşür ?

- √ İncəsənət layihəsinin iqtisadi səmərəliliyinin müəyyən edilməsində istifadə olunan informasiyalarla
- Vergilərin ödənilməsi haqqında informasiyalarla
- Xərclərin miqdarını əks etdirən informasiyalarla
- Gəliri müəyyən edən informasiyalarla
- Müəssisə haqqında informasiyalarla

497. İncəsənət layihəsinin maliyyə vəziyyətinin qiymətləndirilməsi baxımından vacibdir ;

- √ Balans haqqında məlumatların alınması
- Sabitliyin təmin edilməsi
- Səmərəliliyin əldə olunması
- Hesabatların aparılması
- Vergilərin vaxtında ödənilməsi

498. Kreditörlər çalışırlar . . . ?

- √ Öz risklərini minimumlaşdırmağa
- Maliyyə dayanıqlılığını təmin etməyə
- Sabitliyi təmin etməyə
- Layihəni zərərsiz başa vurmağa
- Yüksək gəlir götürməyə

499. İncəsənət layihəsinin maliyyə təhlili əsas element sayılır ;

- √ Menecer üçün
- Banklar üçün
- Dövlət üçün
- Kommersiya bankları üçün
- İncəsənət üçün

500. Layihənin yüksək səmərəliliyindən asılı olaraq ödəmə qabiliyyəti aşağıdırsa ?

- √ Bu müəssisə üçün müflisləşmə deməkdir
- Bütün hallarda müəssisəyə yüksək gəlir təmin edir
- Layihəyə yenidən baxılmalıdır
- Layihənin ictimai səmərəliliyindən xəbər verir
- İncəsənət üçün yüksək mənfəət norması deməkdir